

Hər kəs ədalətli olacaq

ƏDALƏT

Ceyhun Bayramov: "Ermənistan öhdəliklərini yerinə yetirmir"



10 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti, Münxen təhlükəsizlik konfransı zamanı liderlər arasında keçirilmiş görüşdən irəli gələn məsələlər, Naxçıvana maneəşiz keçidi təmin edəcək kommunikasiyanın təmin edilməsi və delimitasiya prosesi üzrə cari vəziyyət və perspektivlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov Üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, mütəmadi hərbi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb. Nazir eyni zamanda, erməni sakinlərin reintegrasiyası məsələsi üzrə ölkəmizin baxışları barədə qarşı tərəfə məlumat verib.

Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ədalət Vəliyev Natiq Cəfərli ilə görüşdü



Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin üzvü Natiq Cəfərli görüşüb.

Ədalət.az xəbər verir ki, bu barədə REAL-in rəsmi sosial hesabında məlumat verilib.

Məlumatda bildirilir ki, görüşdə ölkədəki siyasi-ictimai vəziyyət və qanunvericilik prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, dialoqun inkişaf etdirilməsinin vacibliyi bir daha qeyd olunub.

Qeyd edək ki, bir neçə gün öncə 5 min üzvdən ibarət siyahı hökumətə təqdim olunmuşdu. REAL-in dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı partiya sədri İlqar Məmmədov açıqlama yayıb.

Bakıda təhsil yarmarkası keçiriləcək

Bakıda Qafqaz Universitetləri Birliyinin təşkilatçılığı ilə təhsil yarmarkası keçiriləcək.

11-12 mart 2023-cü il tarixlərində keçiriləcək yarmarka "Baku Marriott Hotel Boulevard"da baş tutacaq.

Təhsil yarmarkası 2 gün davam edəcək. Burada Türkiyənin onlarla universitetinin tədris şərtləri tanışı olmaq mümkündür.

Türkiyədə təhsil imkanlarını dəyərləndirmək üçün hər kəs bu yarmarkaya dəvətlidir.

Ərdoğan Prezident seçkiləri ilə bağlı qərar imzaladı



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident seçkilərinin tarixi ilə bağlı qərar imzalayıb.

Ədalət.az xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.

Qərara əsasən, Türkiyədə Prezident seçkiləri mayın 14-də keçiriləcək.

Türkiyə səfiri: "Bölgənin təhlükəsizliyini və gələcəyini müzakirə etmək lazımdır"

"Türkiyə hər zaman haqlı mübarizəsində hər zaman Azərbaycanı dəstəkləyib və dəstəkləyir. Qarabağ Azərbaycan torpağıdır".

Ədalət.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Azərbaycanla sülh danışıqlarında bir mənalı mövqəyi sərgiləməsinə münasibət bildiren Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bildirib.

Səfir deyib ki, ikinci Qarabağ müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatıb: "Bundan sonra bölgənin rifahını, təhlükəsizliyini, gələcəyini müzakirə etmək lazımdır.

Bunun üçün də müzakirə masasına dönmək və sülh barədə müzakirə aparmaq lazımdır. Sülh müzakirə etməliyəm və mən bunun reallaşacağına da inanıram".



NATO-nun nümayəndə heyəti "N" hərbi hissəsini ziyarət edib



Ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuzun rəhbərlik etdiyi nümayəndə heyəti "N" hərbi hissəsini ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatla görə, əvvəlcə xalqımızın Ümmümilli Lideri Heydər Əliyevin hərbi hissəsinin ərazisindəki abidəsi ziyarət edilib, öhnə gələcək dəstələri qoyulub. Qonaqlara hərbi hissənin tarixi, əsas fəaliyyət istiqaməti, eləcə də NATO-Azərbaycan əlaqələri haqqında brifinq təqdim olunub, ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Sonra hərbi hissənin sülhə nail olmaqda olan döyüş vasitələri ilə tanış olan nümayəndə heyətinə onların taktiki-texniki göstəriciləri haqqında ətraflı məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkləri çəkilir.

İradə Tuncay

Qadın - katın - hatun...



Qadın kəlməsinin nə anlama gəldiyini kim bilir? Ya da kim bilir? Əslində müraciət formaları, xitabların ifadəsi toplumun tərəkür və zəhniyyətinin ifadəsidir. Başqalarını təqdim etməyə çalışdığımız hər kəlmə onları deyil də bizim öz mədəniyyətimizi, duyğularımızı, düşüncələrimizi, hansı mühitdə formalaşdığımızı əks etdirir. Qadın- katın-hatun... Sözlün kökü katın. Orta Asiyada İpek yolu üzərində 9-cu əsrdə qədrli dillərdən sayılan Soqad dilindən türkçəyə keçmiş bir sözdür. Va əsrlərlə dəyişmə uğrayaraq bu gün islatdığımız qadın kimi işləyir. Qadın-yəni önəmli birinin, liderin yarı(sı). Krallıca... Xan-ım . Xan-türk -moğol ulusunda "hökmədar", "ulu insan". Moğol, Altay ləhcələrində "Kan"(Gan) şəklində işlədilər, farsca "şah", ərəbcə "mülk" kimi ifadə olunan statusun o biri yarıya müraciəti. Rəvayəti bəlkə bilirsiz -Mete Xan hüzuruna gələn qonaqlara yarıni göstərmiş -siz mənə Xan-ım deyirsiniz, bax bu da mənəm Xan-ım... Bayım müraciəti də eyni etimologiyaya dayanır. Banu isə farscadan gəlir -bunun mənə erkək tərəfi yoxdu. Yəni nə demək istəyirəm -tarixin avvallarına getsək türk düşüncəsində indiki bol-bol istifadə olunan gender anlayışı öndə çıxır. Və sonra arvad sözcüyü gəlir ki, kökü ərəbcədir və nədənsə neqativ cəhətlərdən qaçmaq olmur...

Hər kəs ədalətli olacaq



ƏDALƏT

www.adalet.az

Qurucusu: Adil Minbaşiyev İctimai-siyasi, hüquq qəzeti Qəzet 1990-cı ilin iyulundan çıxır № 10 (6003) 11 mart 2023-cü il Qiyməti 40 qəpik

"Ermənistan öz gələcəyini qurmaq şansını əldən buraxıb"



DÜNYA BU GÜN: ÇAĞIRIŞLAR VƏ ÜMİDLƏ
9-11 Mart 2023, Bakı, Azərbaycan

Bax:səh-2

ERMƏNİSTANDA TULA AZ İDİ, 100-Ü DƏ FRANSADAN GƏLİB

Dəfələrlə həm mətbuatda, həm də sosial şəbəkələrdə Qarabağda yaxşı tanıyan ekspertlər, həm də köhnə döyüşçülər Laçın döhlindən başqa Xankəndini Ermənistanla bağlayan digər bir yolunun da olduğunu demişdilər, yazmışdılar. Düzüdü, bu yol torpaq yoldur, meşələrin içindən keçir: Xankəndi-Xələfli-Turşsu. Bu yol nəzarətsiz yoldu, əslində isə bu yol sülhməramlıların nəzarəti altında olmalıdır. Və təbii ki, sülhməramlılar necə Qarabağda separatçıların işğal altında olan əraziyə nəzarət edirlər, daha dəqiq desək, etmirlər və həmin yola da elə nəzarət edirlər.

Və bu yoldan Qarabağdakı Ermənistanın silah qüvvələrinə silah-sursat və sair və ilaxır daşıyırlar.

Amma bu dəfə illəşdi. Milli Ordumuz Xankəndi-Xələfli-Turşsu yolunu nəzarətə götürə bildi. Və növbəti dəfə həmin yoldan Xankəndinə Ermənistandan silah-sursat daşıyan maşınların qabağını kəsə bildi. Və noticədə üçtərəfli Bəyannaməni filan yerinə almayan Ermənistanın silah qüvvələri ilə atışma düşdü. İki öşgərimiz şəhid oldu. Ermənilər isə daha ağır itki verdilər.

Və bizim xarici işlər naziri bildirir ki, bütün məsuliyyət Ermənistanın siyasi hakimiyyətinin üstünə düşür. Düzüdü, bunu sülhməramlıların da nəzarəti çətdirmişdi, amma bütün məsuliyyət Ermənistanın siyasi hakimiyyətinin yox, Rusiya sülhməramlılarının üzərinə düşür. Əgər sülhməramlılar öhdələrinə düşən vəzifəni yerinə yetirməli olsaydı və ya yerinə yetirmək istəmirlərsə Qarabağda no sülhün olardı?

Və fransızların müşahidəçiləri Ermənistanla Azərbaycan arasındakı sorhdə boyu no işlə məşğuldurlar? Onlar görmür ki, Qarabağ ərazisinə silah-sursat daşıyırlar? Təbii ki, görürlər və onlar elə ona görə Ermənistanla gəliblər ki, yenidən müharibəni alovlandırsınlar. Amma bilirlər ki, bu dəfə Dəmir Yumruq iş düşündə onları Parisə qədər qova bilər.

"Ermənistanla Azərbaycan arasında vasitəçilik geosiyasi oyun deyil"

"Cənubi Qafqaz həm də Aİ-nin qonşuluğundadır və bu regionda sülh, sabitlik və firavanlıq tamamilə bizim marağımıza uyğundur".

Ədalət.az xəbər verir ki, bunu apa-ya müsahibəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klara bildirdi. "Biz bütün səylərimizi göstərərək ruslara vürğuləməyə çalışmışıq ki, Aİ üçün bu, bir növ, geosiyasi oyun deyil. Xanım Zaxarovanın deməyi xoşladığı kimi, Aİ üçün bu, qonşularımız olan Ermənistan və Azərbaycanla münasibəti irsini aradan qaldırmaqda, onun öhdəsindən gəlməkdə kömək etməkdən ibarətdir. Yəqinə marağımız budur. Çünki qonşularımız daha yaxşı vəziyyətdədirsə, biz bir o qədər yaxşıyıq və bu, bu qədər sadədir. Mən şad olardım ki, Moskvada da əslində başa düşsünlər ki, əgər, əslində, eyni məqsədimiz varsa, biz bunu, bir növ, rəqəbt kimi görməkəndə - hansı ki bu Aİ-nin perspektivindən uzaq bir yanaşmadır - bir-birimizin səylərini tamamlaya bilərik", - deyə Toivo Klara qeyd edib.

TƏXRİBATÇILARIN ARXASINDA HANSI QÜVVƏLƏR DAYANIR?!



Günün günorta çağı supermarkətə hücum əslində təxribatdı, onlar pul aparmağa gəlməmişdilər. Onların elə məqsədləri təxribat törətmək idi. Törətdilər, amma istəklərinə nail ola bilmədilər. Azərbaycan polisi bir neçə saat ərzində həmin şəxslərin kimliyini aydınlaşdırdı və apardıqı əməliyyat nəticəsində birini zərərsizləşdirdi, digərini isə ələ keçirdi. Bu uğurlu əməliyyata görə Azərbaycan polisinə təşəkkür edirik.

Və təbii ki, bu təxribatların arxasında hansısa xarici qüvvələr dayanır. Gözləyək. Yəqin ki, hüquq-mühafizə orqanları həmin qüvvələri də aşkarlayıb üzə çıxara biləcək.

Hələk olan inkassator, Qarabağ qazisi Rüfət Həşimovun ailəsinə və yaxınlarına da başsağlığı veririk. Vətən müharibəsində erməni öldürə bilməmişdi, iki namərdin gülləsinə tuş gəldi.

Hərddən təəssüflənirik ki, Azərbaycanda ölüm hökmü ləğv olunub.

İran xarici vətəndaşları girov götürür



İran siyasi məqsədlər üçün xarici vətəndaşları girov götürür və Amerika müttəfiqləri ilə birgə bu hərəkətin kökünü qurutmaq əzmindədir.

Bunu ABŞ Dövlət Departamentinin sözcüsü Ned Prays deyib.

Qeyd edək ki, hazırda İranda onlarla xarici vətəndaş saxta ittihamlarla həbs edilərək girov qismində saxlanılır.

Buna son nümunə olaraq Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Ferid Qabil oğlu Səfərlini göstərmək olar.

O, fevralın 20-də İrana səfərə gedib, martın 4-dən itkin düşüb və barəsində bugüncə kimi məlumat almaq mümkün olmayıb.

HEÇ BİLİRSİZ SIZLƏRƏ KİMİ QONŞU VERMİŞƏM?

Allah xəzinasının ağzını açandan sonra bir-bir millətləri çağırır və mükafatlandırır. Növbə azərbaycanlılara çatır.

Allah deyir:

- Sizə daniz vermishəm, balıqlar vermishəm, ikra vermishəm neft vermishəm, doqquz iqlimli tabiat vermishəm, meşələr, bu-laqlar, dağlar vermishəm, muğam bəxş etmişəm.

Azərbaycanlılar sevinmədən atılıb-düşürlər, "Yallı" gedirlər. Allah daha sonra deyir:

- Bir dayanın, heç bilirsiz sizlərə kimi qonşu vermishəm?

"JUKOV" FİLMİ, PUTİN VƏ ERMƏNİLƏR

Rusiya kanallarının birində marşal Georgi Jukov haqqında çox maraqlı bir film göstərilirdi. Filmdə qəhrəmanlardan biri də Anastas Mikoyan idi. O, əvvəlcə Beryanin Xruşşova satır, sonra Xruşşovu Brejnevə satır və Brejnevin baxtından onu satmağa Mikoyanın ömrü çatmadı.

Ümumiyyətlə, tarixi vərəqləyəndə görürsən ki, Mikoyan Lenini Stalinə satıb, Stalini Beryayaya, Beryayın Xruşşova, Xruşşovu da Brejnevə. Yəni bütün ömrü boyu dostlarını sata-sata gedib. Rusiyanın prezidenti Vladimir Putin mənim fikrimcə, tarixi yaxşı oxuyub, Anastas Mikoyanı da yaxşı tanıyır. Yəni ermənilərin necə satqın olmağı haqqında məlumatlıdır. Və görür ki, bu gün də Ermənistan Putini satmaqla məşğuldur, üzünü çevirib Qərba. Və hətta Qərbin jandarmasını müşahidəçi sifəti ilə Nikol Paşinyan buraxıb Ermənistan.

Amma çox qoribədir ki, bütün bunları bilib-bilə Putin erməni əsilli Lavrova və erməni əsilli Mişustina hələ də güvənir.



Britaniya kəşfiyyatı: "Vaqner" rəhbəri ilə Sergey Şoyqu arasında gərginlik var"

"Vaqner" müzdü hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinlə Rusiya Müdafiə Nazirliyi arasında gərginlik var".

Ədalət.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqunun bu günlərdə Ukraynadakı təmas xəttinə səfəri barədə video yayılıb: "Videoyu Rusiya Müdafiə Nazirliyi yayıb. Daha əvvəl Priqojin də cəbhə xəttində olmuş, döyüşçülərlə görüşmüşdü. Çox güman, Şoyqunun səfəri və onun yayılan videosu Priqojinə cavabdır".

Məlumatla görə, həmin videodan başa düşülür ki, Şorq Hərbi Dairəsinin komandanı, general-polkovnik Rüstəm Muradov da Şoyqu ilə birlikdə təmas xəttində olub: "Muradov Donetsk vilayətinin Uqledar istiqamətindəki duruma cavabdehdir. Son üç ayda bu istiqamətdə bir neçə uğursuz hücum olub".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötdən 11 fevralın 24-də başlayıb.



PUTİN KADİROVA NİYƏ GÖZAYDINLIĞI VERİR?

Çeçenistanın prezidenti Ramzan Kadirovun sevimi atı "Zazu"nu Avstriyada oğurlayıblar. Oğurlanan ata avstriyalılar 18 min avro qiymət qoyub, amma Kadirov deyir ki, "Zazu"nun qiyməti 10 milyon avrodur.

Atın oğurlanması ilə bağlı Putin Kadirova zəng edib gözyaydınlığı verib və deyib ki, xoşbəxtlik odur ki, sən üstündə olmamısın.

günün lətifəsi

Bir gün gecə saat 2 olur, Mamed evə gəlir. Arvadı zəng vurur qaynanasıqıla. Deyir:

- Ay qaynana, saat 2-dir, amma Mamed evə gəlməyib. Bəlkə başqa arvadı var, onun yanına gedib?

- Ay gəlin, niyə ağlına pis-pis fikirlər gətirirsən? Bəlkə bıçaqlayıblar, bəlkə maşın vurub?



Səxavət Məmməd

Bu gün sözsoxdu mərhələsidir

Təxribat həmişə baş verirdi. Biraz açım. Laçın dəhlizində aksiya başlayana qədər erməni tərəfi "ordunun" stat strukturuna uyğun silahlandırılması üçün mülüm yolundan gətirib, boluna istifadə edirdi. O ki, Laçın dəhlizində aksiya başladı, vəziyyət qalxırdı. Düzüldü, indi Azərbaycanla cəmləri çıxıb deyir ki, ara yollarla bağlı danışırsınız. Gözünüzün içində qədər yalan danışsınız. Aksiya ya qədər heç erməni tərəfi o ara yolu ciddi almırdı, gündəmə uyğun açıqlamalara hazırlaşan adamların ondan danışması absurd idi.

Bu adamlar kimlərdir? Bu o şəxslərdir ki, müharibə bitəndə yəzanda ki, filan filan yerləri də götürməli idik, tez gəlib adamı xain çıxarırdılar. "Qələbəmizə kölgə saldırsınız" həmin məlumatların (ümid edirəm yazının sonuna qədər sinonim tapmayıb söyüşə keçməmə) ən çox istifadə etdikləri sözlər idi.

Həmin gülməşəkərlər Ruben Xankəndinə gələndə deyirdilər ki, avaranın bürdün, heç nə edə bilməz. Həmin şəngülmülər Ruben Rusiyaya gedəndə deyirdilər ki, cırıq-cındır paltarda qaçdı. Həmin debillər Ruben istefa verəndə dedilər ki, Arakı onu qovdu. Rubeni Arakı götürmüşdü Qarabağa, ay ipləmə? İndi "ara yollar haqqında birinci məni demişəm" yarışına giriblər.

Təxribat hər gün baş verirdi. Sadəcə o təxribatın qarşısını almaq üçün zaman lazım idi. Azərbaycan tərəfi zamanı dəyərləndirirdi.

Gərginlik arata bilər mi? Niyə artmasın ki? Hər üç tərəf də sərf edir. Azərbaycan məntəqəsini qoymaq çalışacaq, separatçılar dünyanı ayağa qaldıracaq, Ermənistan da Avropa missiyasının əraziyə daxil olması yönündə iş aparacaq. Azərbaycanda bəzilər Rusiyanın səmimi olmasına inanırdı. Həttə Rubenin istefasından sonra ilk görüşün (baxın, ilk yox, Rubenin sonra ilk qələbə kimi dəyərləndirən vardı. İndi ayrı havaya oynayırlar.

Qarabağda hər gün təxribat var, hər gün gərginlik pik həddi görə bilər. Daimi atəşkəs deyər bir şey yoxdur!



Əntiqə Rəşid

Şuşaya "turpaket" nədir?

"Bu, ürəyi Şuşanı görmək eşqi ilə çarpan bir Azərbaycanlıya söyüşdən başqa bir şey deyil..."

Əvvəllər Dənizkənarı Milli Parkında Hərbi Qənimətlər Parkı vardı - 2021-ci il 12 apreldə açılış oldu. (İndi bilmirəm var ya yoxdu heç maraqlanmadım da, getmədim də. Vərligə-yoxluğdu artıq məni maraqlandırmırdı.)

Bilirsiniz yəqin, Ermənistan ordusuna məxsus Rusiya istehsalı ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zənir-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərğiləri orda.

Məlum, o qənimətləri qanını qaşığa qoyan, canını heçə sayan Azərbaycan xalqının cəsur oğulları tarixdə görünməmiş igidlik, qəhrəmanlıqları sayəsində gətirmişdir. Eşidəndə 30 il yanan ürəyimə su səpmişdim! Gündə 40 dəfə deyirdim ki, Qazilərim yaralarınızda qurban olum, şahidləri torpağımıza, cavan, nakam canımıza, ruhunuza qurban olum. Döyüş bölgəsindən döndəndən sonra planlaşdırırdım ki, o parka gedim, reportaj hazırlayım. Qəlbimdə qürur, gözlerimdə sevinc. Erməniləri dəli eliyən o park məni ələ xoşbəxt edirdi ki!

2 gün sonra məlum oldu ki, ziyarət pulludur, biletin qiyməti də cəmi 2 manatdır. İrad bildirə bilərsiniz ki, "nə böyük puldur ki, buna danışırsan?" Bəli böyük pul deyil, amma ürəyimizdəki qüruru, gözümüzüdəki sevinci qırmaq üçün kifayət edəcək məbləğdir.

Bu xalq neftə, qaza, ikraya, balığa, işığa, suya, bütün təbii sərvətlərə artıqlaması ilə pul ödəyir. Vergi də verir. Azərbaycanın bu başından, o başına qədər hansı köşə-sində bir yay gününü altına döşək qoyub oturub dincəlmək istəyirsən, bir dəstə qoçu başının üstünü kəsdirir, pul istəyir - adlı çəmənliyi deyirəm eee, adlı çəmənlik.

Yadıma düşdü. Vətən müharibəsindən əvvəlki illər idi. Toğanada pulsuz yer tapmaq idi, oturaq. Həyat yoldaşım qoçunun birinə dedi ki, mənəm bu torpaq üçün döyüş-müşəm qanım tökülüb, 2 gün orda qalmışam, indi şikəstəm, mənəm heç haqqım çatmır ki, bu çayın kənarında ailəmə ilə o torpağın üstündə oturum? Qoçu bir az məhrəbancasına dedi ki, Qardaş biz də yuxarı "haqq-hesab veririk də, sən də bizi başa düş də". O quruc torpağı üstündə oturmaq üçün də o vaxt 2 manat ödədik! Dedilər, samovar istəyirsinizsə 2 manat ödəyin onu da təşkil edək!((

Aydındı, bütün təbii sərvətlər hamısı sizindir, sizin olsun! Amma nolardı ki, heç olmasa, mənavi sərvətlərimizə əl uzatmayaydırdı? Şuşaya "turpaket" nədir? Oğulların Şuşa üçün qurban verməsi, şikəstəliyini qəbul etmiş Azərbaycan xalqına 2 günlük tur üçün 215 manat, 3 günlük üçün 370 manat pul qoparmaq hansı düşmənciliyin təzahürüdür? Bu kimin ağıllı məsləhəti" ilidir?

Bilmirəm kim necə düşünür, amma mənə, bu ürəyi Şuşanı görmək eşqi ilə çarpan bir Azərbaycanlıya söyüşdən başqa bir şey deyil. Söyüşü qəbul edənlərə də içi özüm qarışıq ayıb olsun...

"Rusiya yaxın onilliyin mühüm çağırışıdır"



ABŞ kəşfiyyatı bəyan edib ki, Rusiya yaxın onilliyin Vaşinqtona qarşı mühüm çağırışı olaraq qalacaq.

Birləşmiş Ştatlara kəşfiyyatı birliyi "Dünya təhlükələri" adlı hesabatında bu barədə xəbərdarlıq edib. "Moskva yaxın onillikdə də ölkə üçün mühüm olan sahələrdə Birləşmiş Ştatlara çağırış edəcək. Buna baxmayaraq Rusiya yene də qadağalar spektrini ələ üzəşməkdə davam edəcək. Deməli dünya bu iki hegemon dövlətlərinin hikkələri hesabına ən azı on illə gərginlik içində yaşamaq məcburiyyətində qalacaqdır..."

Rüstəm Hacıyev

Hərbi-ekspert: "Hindistan Pakistana zidd olan ölkələrlə müttəfiqlik etmək marağındadır"

"Burda göz önündə olan məsələ odur ki, Azərbaycanı Pakistan dəstəkləyirsə, Hindistan üçün də Pakistan ən böyük düşməndir. Aydıncı ki, Hindistan da Ermənistanı dəstəkləyəcək"

Bunu Adəlet.az-a açıqlamasında hərbi-ekspert Azad İsaadə Ermənistan və Hindistanın hərbi sahədə əməkdaşlıq etmələrinə münasibət bildirərək deyib. A.İsaadə Ermənistanın Hindistandan almaq istədiyi "MarG 155-39" özüyeriyən haubitsa silahının ələ böyük əhəmiyyətə malik olmadığını bildirdi: "Bununla yanaşı, Hindistan doğrudan da həm iqtisadi, həm də insan resursları baxımından

inkişaf edib və hətta Çini də keçib. Ona görə də böyük geosiyasi məsələlərə girişməyə başlayıb. İstər siyasət, istərsə də silah bazarında olsun, boşluq yaranan yerdə Hindistan da özünə bir yer axtarı. Hal hazırda Hindistanın Rusiya silah bazarında nüfuzu itib, istehsalı da yoxdur. Ancaq çətinliklə özü ordusunu silahlandırır. Hindistan bu boşluğu öz silahlıla doldurmaq istəyir. İkinci bir məsələ odur ki, regionda Pakistana zidd olan hansısa ölkəyə "MarG 155-39" özüyeriyən haubitsa silahının ələ böyük əhəmiyyətə malik olmadığını bildirdi: "Bununla yanaşı, Hindistan doğrudan da həm iqtisadi, həm də insan resursları baxımından

inkişaf edib və hətta Çini də keçib. Ona görə də böyük geosiyasi məsələlərə girişməyə başlayıb. İstər siyasət, istərsə də silah bazarında olsun, boşluq yaranan yerdə Hindistan da özünə bir yer axtarı. Hal hazırda Hindistanın Rusiya silah bazarında nüfuzu itib, istehsalı da yoxdur. Ancaq çətinliklə özü ordusunu silahlandırır. Hindistan bu boşluğu öz silahlıla doldurmaq istəyir. İkinci bir məsələ odur ki, regionda Pakistana zidd olan hansısa ölkəyə "MarG 155-39" özüyeriyən haubitsa silahının ələ böyük əhəmiyyətə malik olmadığını bildirdi: "Bununla yanaşı, Hindistan doğrudan da həm iqtisadi, həm də insan resursları baxımından



Azərbaycanda artilleriya silahları var və onlardan istifadə edə bilər. Ermənistan ordusunda onsuz da bu tipli Rusiya istehsalı haubitsalar əvvəldən var idi.

Vasif Əhlişeyin

Rüstəm Hacıyev

Rusiyanın dondurulmuş aktivləri qaytarılacaq mı?



Avropa İttifaqının Rusiyanın Ukraynaya hücumu ilə bağlı qəbul etdiyi 10-cu sanksiyalar paketi 25 fevral 2023-cü il tarixindən qüvvəyə minib. Bu paketdə Rusiya KİV-nin fəaliyyətlərinə qadağa qoyulması, fiziki və hüquqi şəxslərə məhdudiyətlər qoyulması nəzərdə tutulub.

Qadağalar, 1473 fiziki şəxsə və bank sektoruna, qabaqcıl texnologiya, həmçinin "Vaqner" şəxsi hərbi şirkəti də daxil olmaqla 205 Rusiya müəssisə və təşkilatlarına tətbiq olunacaq. Qadağalar qoyulmuş fiziki şəxslərin və təşkilatların aktivləri artıq dondurulub, vətəndaşlara və şirkətlərə məhsul verilməsi qadağan edilib. Bundan başqa, fiziki şəxslərə Avropa İttifaqında daxil olan ölkələrin ərazilərinə giriş və bu ölkələrin ərazilərindən tranzit kimi istifadə etmək də yasaqlanıb. Avropa Komissiyasının hesablamalarına görə, Rusiya ilə ticarət əlaqələrinə qoyulmuş məhdudiyətlər 11,4 milyard avro dəyərindədir.

Sanksiya siyahısına Rusiyanın hakimiyyətinə kəllə miqdarda gəlir gətirən Alfa-Bank, Tinkoff bank, Rosbank da əlavə olunub.

Rusiya tərəfi bəyan edib ki, Aİ-nin onuncu sanksiyalar paketini də cavabsız qaldırmaq. Hakim dairələr antirusiya sanksiyalarının legitim olmadığını bildirməklə yanaşı, Rusiya KİV-lərinə qarşı qadağaların qoyulmasına da etirazlarını bildirdi və bunun beynəlxalq müqavilələrə zidd olduğunu bəyan ediblər.

Rusiyanın Avropa İttifaqındakı nümayəndə heyətinin rəhbəri vəzifələrini icra edən Kiril Loqvinov bəyan edib ki, istənilən formada Qərbin Rusiyanın aktivlərini dondurması beynəlxalq hüquq normalarına ziddir. Ona görə də bu aktivlər gəc-tez geri qaytarılmalıdır.

Diplomat həmçinin qeyd edib ki, Avropa İttifaqının hüquqi xidmət göstərən əməkdaşları da, faktiki olaraq etiraz edirlər ki, əvvəl-axır dövlət aktivləri geri qaytarılmalıdır, hətta mümkündür ki, bu aktivlərə görə əlavə faiz də ödənilsin.

Bu dünyada beynəlxalq hüquq normalarını ayaqlar altında tapdalayan güclərin nə vaxtsa Rusiyanın aktivlərini geri qaytaracağını təbii ki, inandırıcı görünür. Bunu dəfələrlə özüdən qat-qat zəif dövlətlərin üzərində sınaqdan keçirmiş Rusiya daha yaxşı bilməlidir.

"Şagirdlərin məktəbdə telefonla neqativləri üzə çıxarması faydalıdır, amma..."



"Məktəbdə ələ bir qayda yoxdur, ola da bilməz. Belə bir qayda heç dünyda təcrübəsində də qəbul olunmayan qayda deyil. Bu gün bütün uşaq konvensiyası, təhsil qanunu, müəllimlərin etik-davranış normaları və bir sözlə bütün bunlar birnəməli şəkildə şagirdə qarşı bu addımları qadağan edir. Bizim məktəblərdə işə bu kimi

hallar baş verir və maraqlıdır ki, bəşermə də yüksələn xətlə gedir, səngimək bilmir"

Bunu Adəlet.az-a açıqlamasında təhsil mütəxəssisi Nadir İsrəfilov deyib. Ekspert dərsə gecikən şagirdə məktəbin döşəməsinə sildirən müəllimin onu təhqir etdiyini bildirdi:

"Bütün bunlar hamısı sosial şəbəkələrin hesabına ortalığa çıxır. Şagirdlərin məktəbdə telefonla gedib məktəbdəki hadisələri çəkəməsi neqativləri üzə çıxarmaq baxımından faydalıdır. Amma məsələnin ikinci tərəfi də var axı, bütün bunlar məktəbi nüfuzdan salır. 2013-cü ildə bir strategiya qəbul etmişik və onun hədəflərindən biri də müəllimin nüfuzunu qaldırmaqdır. Amma bununla yanaşı, məktəblərdə xoşagəlməz hadisələrin şahidi oluruq.

Müəllimin şagirdə məktəbin döşəməsinə sildirməsi cəza metodu deyil. Müəllimin uşağa əl qaldırması hardasa qəbul etmək olar. Amma döşəmə sildirməsi uşaq şəxsiyyətinin itirilməsi, təhqir olunmasıdır. O şagirdi görənlər olacaq və hətta özüne gedib qəsd edə bilər. Nə qədər də uşaq olsa onun məniyyəti, məniyyəti var. Ona görə hesab edirəm ki, bu haqda ciddi bir ölçü götürülməlidir"-deyə ekspert bildirdi.

Vasif Əhlişeyin

Marketə silahlı basqına görə daha 3 nəfər həbs edildi

Xəbər verildiyi kimi, martın 4-də saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən "Bravo" hipermarketində baş vermiş silahlı insident zamanı Həşimov Rüfət Sahib oğlu-nun qəsdən öldürülməsi və Şaydayev Samir Ruslan oğlunun sağlamlığına ağır zərər vuran xəsarətlər itirilməsi barədə daxil olmuş məlumatla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Adəlet.az xəbər verir ki, Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbi olan Ruhlun İsmayılov, Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs həndə ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələri əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qudrətovla ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11, 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanovla isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5, 120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Həmin gün saat 21 radələrində yaxalandırılması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlun İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Ruhlun İsmayılovun gələcəyi menzili istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, "AKS Lancaster-03" markalı odlu silah, 1 ədəd "Makarov" və 1 ədəd "Colt" tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qudrətovun üzərindən isə 1 ədəd "Blow TR 92D" modeli tapança aşkar edilərək götürülüb.

Cinayət işi üzrə istintaq və əməliyyat-axtarma tədbirləri davam etdirilir.

Media nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə rəsmi quruma deqləşdirilməsi məlumatının paylaşılmasına bir daha xəbəş olunur.



Bakının separatçıları qorxudan, erməniləri həvəsləndirən "inteqrasiya" planı - Nələr baş verir?

Qarabağda yaradılmış qondarma rejimin rəsmi nümayəndəsi Metakse Akopyan hələ ötan ay hüznə bədirdi ki, Xankəndində Azərbaycan tərəflərinin sayı sürətlə artır. Akopyan əlavə olaraq deyib ki, Qarabağdakı ermənilər artıq Azərbaycandakı inkişafı görürlər: "Ermənistan və Rusiyanın Qarabağ ermənilərini meydana tək qoyması insanların inam hissini sarsıtdı. İndi ermənilər Azərbaycana doğru meyillənirlər."

Adəlet.az xəbər verir ki, dişinə qədər millətçi, şovinizist və separatçı olan Metakse Akopyanın bu fikirləri artıq özünü doğrultmaqdadır. Qarabağda Azərbaycana inteqrasiya etmək istəyən ermənilərin sayının artması artıq Ermənistandakı bəzi qüvvələri də, qondarma hökumət rəsmilərini də narahat etməyə başlayıb. Bu prosesin gətirdiyini çıxışlarında, açıqlamalarında gizlətməyən rəsmilər belə şəxslərin "3-5 nəfər" olduğunu desələr də, əlbəbətəki, "3-5 nəfərlik" say bu qədər narahatlıq yaratmazdı.

Qondarma "rəsmilər"dan gələn açıqlamalar

Məsələn, fevralın 24-də və martın 1-də Qarabağ ermənilərini nümayəndələri ilə Azərbaycan nümayəndəliyinin görüşündən sonra separatçıların "başçısı" Arakı Arutyunyan hökumət kabinetinin iclasında iddia etdi ki, Bakı onlara inteqrasiyanın alternativli olmadığını mesajını verib: "Azərbaycan öz kanalları vasitə-

silə bizə çatdırdı ki, ya biz inteqrasiya siyasətini qəbul edirik, ya da problemlərimiz həll olunmayacaq, əksinə, daha sırt və kəskin addımlar atılacaq."

Daha sonra Arayik vurğulayırdı: "Bir daha vurğulamaq istəyirəm ki, çətinliklərə və məruz qaldığımız təzyiqlərə baxmayaraq, Artıx hərəkətinə sadıq qalacağıq. Tam məsuliyyətlə bəyan etmək istəyirəm ki, Azərbaycanla hər hansı inteqrasiya prosesi istisna olunur. Lakin bu, o demək deyil ki, biz infrastruktur və humanitar xarakterli problemlərimizin həlli məqsədli ilə təmaslardan qaçaçağıq. Munaqişənin tənzimlənməsi üzrə danışıqlar üçün iş, 23 fevral tarixli mürcətimə dediyim kimi, müəyyən şərait və beynəlxalq format təmin etmək lazımdır."

Elə qondarma prezidentin qondarma müşaviri David Babayanın sosial şəbəkə hesabında Azərbaycana inteqrasiya edən erməniləri ölümlə hədələməsi də məsələnin heç də kiçik olmadığını dəlalət edir: "Qarabağda özünü Azərbaycanın bir hissəsi sayan insanlar yoxdur. Bir, iki, üç nəfər, belə deyək, sadələvnh, satqın, ələ alınırsız hər bir cəmiyyətdə ola bilər, ancaq cəmiyyətin əsas hissəsi buna qarşındır. Belə düşünmək - sadəcə olaraq ayıbdır. Əgər kimsə Azərbaycana inteqrasiya məsələsini qaldır-

sa və bunun gündəmə çevrəşə, düşüncür, bədə fəaliyyət ən yaxşı halda intihar olar."

Azərbaycanın inteqrasiya planı

Əslində dünya anlayır ki, Qarabağ Azərbaycan ərazisidir və Azərbaycan dövləti ölkədaxili

liğının verile biləcəyini vurğulayıb:

"Azərbaycan qanunlarına tabe olub, vətəndaşlığı qəbul edib Azərbaycana yaşamaqlıdır. Yaşama hüququ o ermənilərə veriləcək ki, onlar 1988-ci ildə orada yaşayıblar və hazırda törmələri orada yaşamaqdadır. Qarşılarına müəyyən şərtə qoyulacaq. Əgər onlar Azərbaycan qanunlarını pozub, millətimize qarşı cinayət törədiblərsə, qanun qarşısında cavab verəcəklər, cinayətə cəlb olunacaqlar. Əks təqdirdə, Azərbaycan dövləti öz ərazisində əcnəbi vətəndaşların yaşamasına icazə verməyəcək, onlar ölkədən xaric olunacaqlar."

P.S. 1-ci Ermənilər daşı atəyindən töküb, silahdan imtina etsə, vətəndaşlığı qəbul etsə, gənc əsgərlərimizin ölümlü dayanan. 2-ci Azərbaycan Xankəndinə öz güc strukturlarını və infrastrukturunu təyin edər. 3-cü Köşkün xankəndilərlər eyni zamanda əğdərilər, xocavəndilər, əskəranilər öz güc yurdlarına qruplar. 4-cü. Qarabağda etnik qruplar arasında balans yaranar. 5-ci. Təbii sərvətlər Azərbaycanın idarəçiliyinə keçər. 6-cı. Vətəndaşlığı almış, Azərbaycan qanunlarını üstün tutaraq Qarabağda qalmığı seçmiş "mazlum" erməni ilə (əgər orada qalıb yaşamağa razı olurlar tapılarsa) "mehriban, birgə yaşayış"ın qayğısına özümlüz qalacağıq! Onların orada qalma müddəti bizikdir!

Əntiqə Rəşid

"Şimal axını"nın məhv edilməsi Avropa üçün dəyərlidir



Polşa prezidenti Anjev Duda bəyan edib ki, "Şimal axını" qaz kəmərinin məhv edilməsi Avropa üçün dəyərlidir.

Dudanın fikrincə, Rusiyanın "Şimal axını" qaz kəməri fəaliyyətini dayandırarsa, Rusiyanın Qərbi Avropanı özündən asılı vəziyyətdə saxlamasına və dominantlıq etməsinə son qoyacaq.

The New York Times dərc etdiyi materialda, amerikan administrasiyasındakı mənbələrinə istinadən bildirir ki, "Şimal axını" qaz kəmərinin tərdilən diversiyasının arxasında Ukrayna ordusuna dəstək dayanır.

Amerikalı jurnalist Seymour Xers dünən dərc etdiyi arasıdırma-larında Birləşmiş Ştatlara "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərinə hücumların təşkilində günahlandırdı. Jurnalistin fikrincə, dağlıqların təlimləri adı altında qaz kəmərlərinə partlayıcı qurğular yerləşdirilib.

Rüstəm Hacıyev

ABŞ kəşfiyyatı Rusiyanın nüvə potensialını qiymətləndirdi



ABŞ Milli Kəşfiyyatının direktoru Ervil Xeyns, rəhbərlik etdiyi aparatın saytında, amerikan xüsusi xidmətinin açıq məruzəsində yazır ki, Rusiya nüvə potensialına malikdir.

Sənəddə qeyd olunur ki, Rusiyanın nüvə arsenalı dayanmadan təkmilləşdirilir, qeyri strateji zərbə sistemləri genişləndirilir. "Rusiya ən güclü nüvə silahı ehtiyatlarına malikdir və nüvə silahı sahəsini genişləndirməklə yanaşı onun modernləşdirir" - deyə amerikan idarəsi bildirdi. Milli kəşfiyyat həmçinin təsdiq edir ki, Moskva, ABŞ -in hava hücumundan müdafiə sistemlərinin dəfərdə biləcək nüvə başlığı uzaq məsafəli raketlərin zərərçilməsi istədiyi də davam etdirir. Birləşmiş Ştatlara xüsusi xidmət orqanları bəyan edirlər ki, Rusiya NATO ilə birbaşa münaqişəyə girmək istəmir. Amerikan kəşfiyyatının hesabatından da görünür ki, Rusiya hakimiyyəti hələ ki, Ukrayna menaçisəsinin kənarı çıxarılmamasına çalışır. Buna baxmayaraq kəşfiyyat idarəsi eskalasiya riskinin çox olmasını da istisna etmir.

Rüstəm Hacıyev

İranda zəhərlənmə böhranı: Müəllimlər də küçələrə çıxdı

İranda daha çox qız məktəblərində baş verən kütləvi zəhərlənmə halları davam edərək, zəhərlənmələrin qarşısını ala bilməməsinə reaksiya verən müəllimlər ölkənin bəzi şəhərlərində nümayişlərə keçiblər.

İran Müəllimlər Həmkarlar İttifaqının paytaxt Teheranda Parlament binası qarşısında və ölkə daxilində Milli Təhsil Müdirliklərinə qarşı aksiya keçirməyə çağırmasından sonra müəllimlər bəzi şəhərlərdə nümayişlər keçiriblər. Sosial şəbəkələrdə yayılan görüntülərə görə, etirazlar Kəreç, Teheran, Lahican, Meşhəd, Senəndəq, Əhvaz və Şiraz kimi şəhərlərdə keçirilib.

Kadrlarda bəzi şəhərlərdə şüarlar səsləndirən müəllimlərə



təhlükəsizlik qüvvələrinin müdaxilə etdiyi görülüb. Teherandakı görüntülərdə polislin parlament ətrafında sıx təhlükəsizlik tədbirləri gördüyü de əks olunub. Digər tərəfdən, ölkə mətbuatında əksini tapan xəbərlərə görə, ölkədə mənəşyi məlum olmayan kütləvi zəhərlənmə halları bu gün də davam edir. Sistan-

Bəluçistan əyalətinin Zahidan şəhərində zəhərlənmə əlamətləri ilə daha 41 telebenin xəstəxanalara aparıldığı bildirilib.

Prezident İbrahim Reisi şübhəli halların mənbəyini araşdırmaq üçün martın 1-də daxilli işlər naziri Əhməd Vahidi, kəşfiyyat naziri İsmayil Hatib və səhiyyə naziri Bəhrəm Aynullahi təyin edib. Reis martın 3-də verdiyi açıqlamada qız tələbələrini zəhərlənməsinə görə "İranın düşmənləri"nin məsuliyyət daşdığını bildirdi və deyib: "Bu gün ölkənin tərəqqisi ilə düşməncilik

Eminquey



Faiq QİSMƏTOĞLU
faiqqismetoğlu@box.az

Səmimiyyət həyasızlıq deyil...

...Çox təəssüf ki, bunu bəzilərini belə təsəvvür edir. Təsəvvür edir ki, nə desən danışmaq olar, nə desən kimlərinə yanında səsləndirmək mümkündür. Biz bunu çox yerdə görmüşük. Hətta Xoşqədəm Hidayətqızının və Zaur Baxşəliyev verilmişinə gələn zəif və irtədasiz adamlar ilə fikirlişirlər ki, nə danışsalar onlara kömək ələyən olacaq. Evir sirləri, ailənin içindəki heç kimin bilmədiyi mətləbləri milyonlarla insanlara açıb danışsalar. Bundan udan adını çəkdiyimiz aparıcıların işlədiyi televiziya kanalları, uduzansa həmin insanlardır.

Çünki orda o adamların probleminə heç kəs kömək edə bilmir, hətta ekspertlər ağızlarına gələni danışsalar. Onların verdiyi məsləhətlər kömək etmək əvəzinə, o ailənin problemini daha da ağırlaşdırır, yeni bərişmaq istəyən hər iki qohum televiziyaadakı bu çıxışdan sonra bir-birinə düşmən olurlar. Başqa sözlə deməli o, uduzansa həmin insanlardır.

Ailədə, evdə olan sirləri heç kəs bilməli deyil. Bu siri ancaq və ancaq o ailənin üzvləri bilməlidirlər. Bütün məsələlər də ailə daxilində öz həllini tapmalıdır.

Deməli, bütün hallarda insanlar öz oturuşuna, duruşuna fikir verməli, ailənin gələcəyini düşünməli, bir narazılıq olanda gedib onu televiziya kanallarında danışmamalıdır. Əgər danışsın, deməli o ailənin özünü yoxdur və nə vaxta dağılacaq...

Mən bir adam tayırdım ki, həyat yoldaşı ilə olan (üzr istəyirəm) intim münasibətləri də gəlib iş yerində yoldaşlarına danışdı. Guya bu səmimiyyətdir. Amma bu səmimiyyətdən çox bir ailənin faciəsi, sıxıntısı və ən nəhayət bədbəxtliyi. Həmin adam tanınmış insan idi. Sonradan ailə dağıldı və hər şey məhv olub getdi...

Allah Hacı Şahin Həsənlilyə qəni-qəni rəhmət ələsin və mezarın nurla dolsun! Çünki o, bir nur parçası idi. Gəldi dünyamıza və bir göz qırpmında da sevdiyi Allahın dərgahına qovuşdu. Hacı Şahin deyir ki, hər şeyi danışmaq səmimiyyət deyil, həyasızlıqdır. Səmimiyyət həyanın içində olanda gələcək, həyasızlıq isə nə qədər mənəli və gözəl bir kələmdir! Dahilərin dediyi fikirlər qədar bu sözlər işıqlı və nurludur.

Gəlin, elə səmimi olaq ki, nə özümü, nə də ki, ətrafdakılarımıza xələl gətirməyək. Çünki beşən səmimiyyətin içində qeyri bir səmimiyyət olur və qeyri səmimiyyət Hacı Şahin dediyi kimi həyasızlıqdır. Və biz həmişə nurun və işığın içində olan səmimiyyəti axtarmalıyıq...

77 nömrəli avtobus niyə marşrutu dəyişir?



Biz tez-tez "Azərbaycan" nəşriyyatının yanındakı dayanacaqdakı gəlib duran 77 nömrəli marşrutun "İçərişəhər" istiqamətində gərdəkməni görmürük. Bir çox sürücülər həmin dayanacağa çatan kimi deyirlər ki, burda düşsün, qarşı yolda sıxılıqdır.

Ona görə də orayın gedə bilmirəm. Onlar yolun soluyıla getmək əvəzinə, sağıyla gedirlər və Fövqəladə Hallar Nazirliyinin yanından əvvəlki istiqamətə hərəkət edirlər. Bundansa avtobusdan olan sənişinlər narazılıq ələyirlər. Onlar deyirlər ki, biz məcbur olub yarı yolda düşürük və əsəblərimiz pozulur. Ona görə də həmin marşrutun sahibi və Bakı Nəqliyyat Agentliyi 77 nömrəli avtobusların qanunlara əməl etməsinə nəzarəti gücləndirməli, sənişinlərin incidilməsinə yol verməməlidirlər.

Dumanlı hava...

Dumanlı havada avtomobilləri idarə etmək çox çətinidir. Ötən həftə ölkə ərazisində dumanlı hava çox oldu. Özü də kəskin duman. Hətta Bakı şəraitində dumanlı havada bir neçə yol-nəqliyyat hadisəsi baş verdi. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, polis kapitanı Toğrul Nəsirli bildirir ki, dumanlı havada bütün sürücülər diqqətli olmalı, meteoroloji şəraitə uyğun sürət həddi seçməli, duman üçün istifadə olunan işıq sistemlərini işə salmalı və ara məsafəsi saxlamalıdır.



Eyni zamanda, digər hərəkət iştirakçısı olan piyadalar da belə sıx dumanla yeraltı və yerüstü keçidlərdən, piyada zolaqlarından istifadə etməlidirlər. Çünki mürəkkəb hava şəraitində qaydalara əməl etmək həmişə mümkündür, həm də piyadaların mövcud təhlükədən xilas edib. Ona görə də, bütün hərəkət iştirakçıları yol hərəkəti qaydalarına əməl etməlidirlər.

Emil FAIQOĞLU

Həbs olunmaq üçün 1 dollar oğurladı



ABŞ-in Yuta ştatında 65 yaşlı kişi həbsxanaya düşmək üçün 1 dollarlıq bank quldurluğu edib. Şübhəli polis tərəfindən nəzarətə götürülmək üçün bankda gözləyib.

Hadisə martın 8-də Yuta ştatının Solt-Leyk Siti şəhərində baş verib. Solt Leyk Siti Polis İdarəsindən verilən açıqlamada, 65 yaşlı Donald Santacroce'nin banka girərək kassadan 1 dollar tələb etdiyi və bankda polis tərəfindən saxlanılmasını gözlədiyini bildirilib. Daha sonra hadisə yerinə gələn polis Santacroce'nin saxlayıb. Pulu alan Santacroce daha sonra kassirnin polise zəng etməsinə tələb edib. Solt Leyk Şəhər Polis İdarəsi Santacroce'nin niyə belə bir soyğunçuluqla məşğul olması ilə bağlı heç bir açıqlama verməməsinə, polis idarəsinin rəsmi saytında oğurluqla bağlı araşdırmalara başlanıldığını bildirib.

ABŞ-da əvvəllər də belə 1 dollarlıq bank quldurluğu baş verib. 2011-ci ildə 59 yaşlı Ceyms Verone Kaliforniyanın Şimalında banka girərək 1 dollar oğurlayıb. Veronenin işsiz və sigortasız olduğu bildirilib.

Həmçinin 2013-cü ildə 50 yaşlı evsiz kişi Oreqon ştatında bir bankdan tibbi yardım almaq üçün 1 dollar oğurlamışdı.

Emin

Oğru olduğunuza dair sizə minlərlə fakt verə bilərik, Qərbi Azərbaycanı isə əsla!

Xəbər verdikim kimi, 3 martda "Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış" mövzusunda ictimai dinləmələr zamanı xarici işlər nazirinin müavini Xələf Xələfov çıxış edib. Xələfov bildirib ki, Ermənistan Qərbi Azərbaycanlıların təhlükəsiz qayıdışı üçün təminat verməlidir. "Çalışmalıyıq ki, Ermənistan Qərbi Azərbaycanlıların öz yurdlarına qayıtmasına könlü şəklində razılaşsın. Həmçinin onların mülkiyyət hüququnu da təmin etsin. Qaçqınların doğma torpaqlarına qayıtması hüquq bəynəlxalq təşkilatların səndərlində yer alır".

Adalet.az xəbər verir ki, Azərbaycanın bu haqlı tələbi erməniləri, xüsusən də, İranşünas alim Vardan Voskanyanı möhkəmcə əsəbləşdirib. Beləki, Azərbaycanlılara xüsusi bir nifrətli olan Voskanyan Xələfovun bu təklifinə elə qeyzənli ki, ürayında basdıyı bütün zəhəri axıtmaq üçün Facebook hesabında paylaşım edib: Azərbaycan Xarici İşlər Nazirinin müavini "süli müqaviləsi"ne bir məqam daxil edilməsini təklif edib. Təklifdə "Qərbi Azərbaycanlıların yeni Ermənistanıda məskunlaşdırılması nəzərdə tutulur".

Erməni alim əlavə edir: Birincisi, bu "Qərbi Azərbaycanlıların" ayıq əcdadları müqəddəs

Ermənistan torpağında cəmi 200-300 il əvvəl məskunlaşsınlar və ərazinin əhalisinin azalması və onların mövcudluğu mədəni Ermənistanın mədəni degradasiyasına, orta əsr memarlığı icliləri və qədim toponimlərin təhrifinə və erməni xalqının məhvə qədər gətirib çıxarır.

Deyənlərin ən bariz nümunələrindən biri Orbelyanların məşhur knyazlıq iqamətgahı olan Yegegis idi ki, burada korrupsionerlər nənki gözəl erməni mədəni irsini dağıdıb murdarlayır, həm də erməni toponimini təhrif edərək onu dəyişib Ələyev adlandırılıb".

Sonda Voskanyan öz fotosunu statusunda yerləşdirərək yazır: Şəkilde: Yegegis dərəsi, 936 il əvvəlki, 14-cü əsrdə məktəb kimi fəaliyyət göstərən Hermon monastırının yaxınlığında.

Qeyd edək ki, yalan-iftira "tərxizi faktlardan" ilhamlanan Voskanyan həmişə sərəmsəyib: "Vardenis - Basarkeçar, Sisian - Qarakilsə, Qoris - Gorus və digər erməni toponimləri vəhcəsəsinə təhrif olunur, süni yaradılmış Azərbaycan adları ilə əvəzlənir (???)".

Erməni olmaq fərsədən dərs alan bu yalançı "tarixçi" i, Basarkeçəri Vardenis, Qarakilsəni, Sisian, Hamamları Spitak, Gorus, Qoris Zəngəzurə Sünik etdiyi Qərbi Azərbaycan torpaqlarını

həzm edə bilmir, Hətta son 30 ildə Dünyanın gözü qarşısında Qarabağda qədim Azərbaycan toponimlərinin heycəsəsinə dəyişən də bunlardır!Laçın, Bəzör, Ağdama Akna, Şuşaya Şuşağın zirvəsi - qədim və həmişəcəvan Şuşadır".

Rus şairi, publisist və son dərəcə millətçi çərayanın ictimai xadimi, Vasili Veliçko "Qatqaz" kitabında yazırdı: "Ermənilər monastır və kilsələrdə olan bütün yazıları məhv edirdilər. Onlar bu yazıları silir və ya qaşırı, onları erməni yazıları ilə əvəz edirdilər". Bu sözlərdən 100 il sonra ermənilər işğal etdikləri Qarabağda da həmin hərəkəti təkrar etdilər. Onlar qədim alban kilsələrindəki yazı və nişanları qaşırı, əvəzində kobud formada erməni dilində yazmışdılar və sonra da bütün dünyaya səs salmışdılar ki, Azərbaycanlılar Ermənistanın tarixi abidələrini məhv edib".

Son olaraq: Elə öz sevimli yazdığı və ziyalın Rafel Pakkanyan belə bir etiraz yazmışdı: "Məskunlaşdıqdan sonra (ermənilər Türkiyə və İrandan Azərbaycana köçürülməsi nəzərdə tutulur - A.A.) ermənilər Azərbaycan türklərini sıxışdırmağa, kültürü qırğı və soyğunları etməyə başladılar, həmçinin, çoxlu sayda Azərbaycan türklərini vəhcəsəsinə qırdılar".

P.S. Voskanyan, biz belə faktların milyonunu sizə verə bilərik, amma Qərbi Azərbaycanı heç vaxt!

Əntiqə Rəşid

Ekspert: "Bela hallar gələcəkdə də istisna edilmir"

Son zamanlar rastlaşdığımız problemlərdən biri də şirkətlər vasitəsilə xidmət göstərən taksidirlər. Kütlənin çox hissəsi həmin taksidirlərindən narazılıq edir. Hətta deyirdim ki, bəzən sürücülər, bəzən də sənişinlər bir-birləri tərəfindən təhqirlərə məruz qalırlar. Çoxumuzda məlumdur ki, narazılıqların bir qismi kartla ödəmə sistemində görə yaranır.

Məsələ ilə bağlı Adalet.az-a nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov danışdı.

Ekspertin sözlərinə görə, bu kimi məsələlərin tamamilə qarşısını almaq olmasa da, sabitləşdirmək olar: "Ümumiyyətlə, gələcəkdə müqavilə bağlayıb işə götürəcək şirkət barmaqla sayı-

lacaq qədər azdır. Yeni hər hansı bir şirkətin sürücü ilə müqaviləsi onlayn şəkildə həyata keçirilir. Həmin şərtlərdən ancaq şəxsiyyət və sürücülük vəsiqələri tələb olunur.

Digər hər hansı bir sənəd tələb olunmadığı üçün bu proseslər qapalı qalır. Lazımı suallar öz üvənində cavablandırılır. Ona görə də sürücülər sənişin problemi yaşayır.

Daha çox rast gəldiyimiz problemlərdən biri də ödənişin kart sistemi ilə olmasıdır. Müştəri ödəniş kart sistemi ilə ödəyəndə məbləğ birbaşa həmin şirkətin balansına köçür. Həmin



məbləğin müəyyən bir miqdar sürücüyə verilir. Bu hal da sürücülərin sənişinlərə anlaşılmaq rəftarına gətirib çıxır.

Biz açıq müstəvidə danışsaq, görürük ki, sürücülər şirkətlərlə işləməkdən heç də məmnun deyillər. Səbəb kimi ödənişlərin qanəedicli olmasınındır. Sadəcə onları nə başqa variantı olmadıqı

üçün, yeni başqa bir işlə məşğul ola bilmədiyi üçün belə hallarla razılaşsınlar. Bu da sürücülərin istismarına gətirib çıxır.

Şirkətlərin sürücülərlə bağlı ölçü götürməsi isə uzun prosedürdür.

Yeni vaxt aparın mövzudur. Onun üçün isə bu məsələləri bir-birə vətəndaşlar arasında və ictimai nəzarət mexanizmlərini həyata keçirməklə, qınaqla belə halların qarşısını almaq olar. Təbii ki, zaman-zaman müştəri və taksidirlər arasında məsələlər yaşanmaqdadır. Bela hallar gələcəkdə də istisna edilmir.

Sadəcə olaraq bunların sayını azaltmaq lazımdır.

Əntiqə Kərimzadə

Batalyon komandiri: "Əgər bu adamlar müharibə yolunu seçirsə..."

"Torpaqlarımızın təbii sərvətlərinin dağınmaması üçün qəbul edilən qərarların beşinci gündə məndə iştirak etdim. Bir vətəndaş olaraq özümə sul verdim ki, orda duran Azərbaycan nümayəndəsi dövlət təmsil edir. Öz torpağımızda, yurdumuzda Volkov bizə hörmət etmir, saymır. Artıq üçüncü aydır ki, aksiya keçirilir, könüllülərimiz ordadır. Mənim zümüm də orda erməni ziyalılarına və ali qəna batmayan sadə ermənilərə müraciət etdim ki, bu hadisələri bizim başımıza gətirən, hər iki tərəfin anasını ağlar qoyan ruslardır".

Bunu Adalet.az-a açıqlamasında Şuşa Könüllü Özünlümdəfiə batalyonunun 816 sayılı birlişməsinin komandiri Fəxrəddin Səferov deyib. F.Səferov Qarabağda Azərbaycanın ciddi tədbirlər görməsinə vacibliyini vurğulayıb:

"Bu mənim şəxsi fikrimdir. Şuşada da olanda bununla bağlı bezi yoldaşlara məlumat vermşdim. O ərazilərdə döyüşmüşəm və o yolları yaxşı tanıyıram. Düşünürəm ki, həmin yollardan bel-



de heç Paşinyanın və Ermənistanın xəbəri yoxdur. Onları edən rusları 102-ci bazasıdır. Ermənilərin qeyd etdiyi yollarla Qarabağ silah-sursat daşımaları sülhməramnılar görür. Deməli bunlara şərait yaradan ruslardır. Əgər bizim ərazimizə bir casus girirsə, hüquq-mühafizə orqanlarımız dərhal həmin adamı axtarıb verib, həbs edir. Bes onda Azərbaycan vətəndaşı olmayan Ruben Vardanyan Xankəndində nə gəzir? Biz niyə Ruben Vardanyanı, Araq Artutyanyanı qovmurduq? Əgər onları Xankəndindən uzaqlaşdırsaq, elinə silah

götürənlər də qaçaq və yerlə qalan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəçəklər. Biz hələ ki, gözləmə mövqeyi tuturuq. Vardanyan bizim torpaqları təxribata gəlib və Azərbaycanı haqqıdır ki, o adamı həbs etsin. Vardanyan Qarabağda doğulmayıb, onu heç kim tanımır və gəlib Araika və başqalarına "kə-nara dur!" deyə bilməz. Onun arxası və köməyi ordaki ruslardır.



Laçın-Xankəndi yolundan hər gün 60-70 maşın keçir. Həmin maşınları yoxlamırısaq, hardan bilək ki, onlar bizim ərazilərimizə silah daşıyır. Xankəndində yaşayan əhaliyə İrandan və Ermənistandan ərzaq daşınır, am-

ma biz nə bilək o maşın karvanının içindəki ərzaqıdır, yoxsa silahdır. Xankəndindəki erməni xəstəxanasına, on Ermənistanı xəstəxanaya aparmaq o deməkdir ki, bura Ermənistandır. Həmin erməni Azərbaycan vətəndaşdır və elə təcili yardımla onu müalicə olmağa üçün Bakıya gətirinsinlər də.

Biz dərhal sərhədimizdə gömrük-keçid məntəqəsi qoymalıyıq. Vardanyan çıxışı zamanı deyir ki, biz üçüncü yolu müharibə yolunu seçirik. Əgər bu adamlar müharibə yolunu seçirsə, biz sərhədimizi niyə açıq qoyuruq ki, ermənilər ordan silah daşıyın? Nə erməninin, nə də mənim anam daşı qacaqları yib torpağın altından övladını çağırmağalıdır. Munaqişənin səbəbi Rusiyadır. Rusiya hələ də imkan vermür ki, Qarabağda munaqişə öz həllini tapsın".

Vasif Əlihüseyn

Prezidentliyə namizəd Tixanovskaya 15 il azadlıqdan məhrum edildi

Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya "hakimiyyəti ələ keçirmək üçün konstitusiyaya zidd sui-qəsd, ekstremist qrup yaratmaq və dövlətə xəyanət" ittihamı ilə 15 il müddətində azadlıqdan məhrum edilib.

Belarusun Belta dövlət agentliyinin məlumatına görə, Minsk Şəhər Məhkəməsində keçirilən dinləmə notisinə hakim Avropada yaşayan Tixanovskaya-nın iştirakı olmadan hökm çıxarıb.

Tixanovskaya hakimiyyəti ələ keçirmək üçün konstitusiyaya zidd sui-qəsdə, ekstremist təşkilat yaratmaqda və ona rəhbərlik etməkdə, Belarusa qarşı sanksiyaların tətbiqinə çağırışda və bununla bağlı materiallar yaymaqda, ölkənin milli təhlükəsizli-

yinə zərər vurmaqda və dövlətə ələ keçirmək üçün ictimai çağırışlar etməkdə ittiham olunur.

Məhkəmə Tixanovskayanı 15 il müddətində azadlıqdan məhrum etmə və 12 min dollara yaxın cərimə cəzasına məhkum edib.

Tixanovskayadan başqa, eyni ittihamla xaricdə yaşayan keçmiş mədəniyyət naziri Pavel Latusko və "İdarəetmənin Təhvil Verilməsi Koordinasiya Şurası" kimi tanınan təşkilatın üzvləri Mariya Moroz, Olqa Kavalkova, Sergey de 18 il müddətində azadlıqdan məhrum edilib. Di-



levskiy, hər biri 12 il həbs cəzasına məhkum edilib.

Eminquey

Eminquey

Əhmədin anası ölüb...



Əhməd evdəkilərin "vatsap"ına bir yekə mesaj yazıb, çıxıb aradan. Yazıb ki, mən çörək qazanmağa gedirəm, bəlkə elə burda bəxtimə bir Sveta də qızdır. Üzüyü qaytarın. Ay Əhməd, gəl, sən nağılla. Almaniyaya desən, "səndən yazılınca mən, gördüm yoxsan", Türkiyə desən "Fetocuyam, adım Kara, Görən deyir Ce Guevara", Rusiya desən də "Bax yənə çıxdım ova, Rast gələcəm Lavrova". Yuxarı tüpürsən - bığ, aşağı tüpürsən - saqqal. Özün də bilirsən ki, heç İŞİD-ə də qoşulan geri qayıtmır.

Hə, ay Əhməd, bala, özün də şəhərimizdəki vəziyyətdən həlisen. Qal, gül kimi ekstrim dolu həyatına davam elə də. Sənə adrenalini deyirəm ha. Kanalizasiya quyusuna düşüb boğulmaqdan tutmuş, evinizdən yətdiyin qarşıya sellə çölə çıxmağa qədər. Pəhhh, Fransada, Norveçdə belə adrenalini tapa bilməzsən, ay oğul. Özün bilirsən də bir-iki gün qabaq yağış deyinən arvad kimi yənə dırhadıra başlamışdı. İmam Səyn haqqı, axşama kimi mağazada çörək tapmadıq. Sən demə, çörək gətirən maşın dənizin içində mühərrikiylə alleşirmiş. Axı, sən özün də yaxşı bilirsən, "Bakı dünyanın yeganə şəhəridir ki, həm dənizin sahilində, həm də dənizin içində yerləşir".

Yeni, nadir xüsusiyyətlərə malik şəhərdən çıxıb getməkdir? Sən ətrafındakılara fikir vermə, Abbasşahı bayla nə işin? Ailədə yeddi qardaş idilər, 2-3 qardaşın çıxıb getməsi gözü görünür. Sənə Nəbiylə nə işin var? Həccərinə də götürüb, öz şirkətlərini də satıb biznes klassda şəllənə-şəllənə uçuq, gətdi. Sən Əhmədsən! Evir tək oğlu. Başını sal aşağı, işini gör. Pul qazanan oğul, hər yerdə qazanar. Sınma, darıxma, üzülmə.

Nə olsun ki, Gülnarın qızı Seva gözəllik salonunda cəmi 2 ildir işləyir, amma Pörşə sürür. Nə olsun ki, elə Gülnarın əri də, elə özü də qızının "alın təridən" çörək yeyirlər. Elə bilirsən gətdiyin o uzaq ölkələrdə belə şeylər olmayacaq? Məsələn, Rusiyada bir kişi çamaşır maşınına qəpəq, "booooy, qadan alım, Kəlvəcarin harasındansa?". Sənə öz evində yer verəcək, sənə iş düzəldəcək, sən də elə yavaş-yavaş ayaya qalxdığını hiss edəçəksən və bir gün səhər ayılıb görəcəksən ki, əynindəki paltarından başqa heçşəydən qalmayıb.

Türkiyədə də sən "ə, səən, gözooy yim" üslubunda bir adam aparıb otele yerləşdirəcək, sənə bir iş soruq ələyənə kimi sən otele olmayan kimi otağından şey-şüyürləri oğurlayıb aradan çıxacaq. A bala, etmə, oləmə, yurdunu-yuvanı pula satma. Darıxma, üzülmə, sıxılma.

Gün gələcək, dizi cırıq qızlarımıza beynində sağ-salamat bir yer tapacaq, alində 33-lük təbəhə fırladan oğullarımızın 33 qram da olsa savadı olacaq. Gün gələcək Mirzə Ələkbər Sabirin görmək istədiyi insanlar onun heykəlinə baş əyəçək. Gün gələcək, nəzər də Qarabağın qisasını Rusiya barlarını yorğan-döşəyində erməni qızlarından yox, Olimpiya döşəklərində erməni idmançılarından yox elə qisası nə ələ almaq lazımdır, elə də alacaq. Sən də, ey oxucu, darıxma, sıxılma, üzülmə. Hə, Əhməd, heç bilirdimmi, yalnız Azərbaycanca "kalıqotka"dan qatıq süzmək üçün istifadə olunur? Heç bilirdimmi, hər şeyi tüpürüb gədən adamlar, tüpürə-tüpürə qalıblar, hələ də gedə bilməyiblər?

Heç bilirdimmi, Məhərrəmlik ayında İmam Hüseynin 1400 il sonra olsa belə meydanlara topladığı minlərlə adamı Əli Kərimli bu 15 ildə bacarmayıb? Bacarmayacaq da. Hə, çox güman ki, sən bu sözlərimi eşidəndə getmək fikrindən daşınacaqsan. Atası İsmayıl yul çəkməyə aparmaq fikrindən daşındığı kimi, Rüstəm bəyin, Gülnazı Məşədiyə vermək fikrindən daşındığı kimi. Darıxma, sıxılma, üzülmə.

Adama deyirlər ki, Amerikanın hansı şəhərində yağış ham göydən yağır, ham də yerdən çıxır? Bax, lap elə götürək, evimizi üşüdən qazımızı. Hər problemə pozitiv yanaşmaq lazımdır. Məsələn, biz, mən və anam öz nəfəsimizlə qızınmağı, bir-birimizə verdikimiz sevgilə də qarnımızı doyurduğumuz öyrənmişik. Sevgi də qaz deyil ki, karta 5 manat yükləyəsən, ancaq qaz gəlməyə, qalasan yəməksiz. Birca onu bilirəm ki, Romalı da o vaxt qazlar xilas ələmişdi, bizi də...

Əhməd eşidirsən? Biz artıq mənəvi hissələrdə də qızınmağın yollarını əzbər bilirək. Bu şəhərin insanları ilə çox güləçəksən. Məsələn, biri qarşına çıxacaq, biraz dın bərədə münakirəni düşünəcək. Sən ona sual verəcəksən ki, Quran oxumusan? O da sə-nə deyəcək "hə evimizdə var".

Sən də ona dodaq qaçırıb "evinizdə var, amma beyninizdə yoxdur" deyib 1-0 sənini xeyrinə hesablayıb qururla iri addımlar atıb yoluna davam edəçəksən. Sonra demə ki, demədim. Xülasə, bir sözlə sənə bu yurdu belə təsəvvür edəçəyəm: Dünyanın adama oxşayan ölkəsi Azərbaycandır, Bakı bu adamin başdır. Kinolarda da günahsız adamların başını suya salıb-çıxarırdılar. Amma o kasibin haqqı əvvəl-axır qarşına olurdur. İndi bizi də müstəqilliyimizimizin bu cavan yaşlarımızın başını suya salıb-çıxarırdılar. Əhməd, əgər qolun bədəninə ziyan verəcəksə qolunu kəs tulla, əgər bədənin səni narahət edirsə mütləq, yerini dəyişməlisən. Amma başın Rəqsənənin gününə düşməyəsən, onun da çənanəsi Bakının yolları kimi, ha dözəlmək istəyirlər, düzəlmir.

Anan da dünyasını dəyişib. Sağ olsaydı, deyirdi: - Əhmədin anası ölməyib aaaa...

Uqanda da qiyamət imiş, xəbərimiz yoxdur

Yüzlərlə uqandalı xristian "qiyamət günü" qorxusundan Efiopiyağa qaçib.

Uqandadakı Məsihin Həvariləri Kilsəsinə bağlı Şərqi Afrika ölkələrindən olan yüzlərlə xristian "qiyamət" qorxusundan Efiopiyağa qaçib.

Polis sözcüsü Oscar Ogeca, yüzlərlə Uqandalı xristianın qiyamət onları bölgələrinə təsir edəçəyindən qorxaraq Efiopiyağa gətdiyini söyləyib. Ogeca bildirib ki, tarixət üzvləri qiyamətdən sonrakı Efiopiyağa həyatın yenidən başlayacağına inanırlar.

Adi çəkilmə təriqət mənsublarının Efiopiyağa köçməzdən əvvəl bütün mal varlıqlarını satdıqlarını qeyd edən Ogeca, "Uqandanın şərqindəki Obululum kəndinin sakinləri qiyamətdə yeganə təhlükəsiz yer olduğunu düşünürək Efiopiyağa gətdilər" - deyə əlavə edib. Uqandada yalan məlumatlarla liderlik edən bezi təriqətlər bir çox insanın həyatını itirməsinə səbəb olub.

Emin

ABŞ İrana yeni sanksiyalar tətbiq etdi

ABŞ İranın sanksiyalardan yayınmasına yardım edən 45 quruma və bir şəxsə qarşı yeni sanksiyalar tətbiq edib. Bu bərədə ABŞ Maliyyə Nazirliyinin yaydığı iki ayrı bəyanatda bildirilib.

İranın "Xəlic-Fars" neft-kimyə sənayesi şirkəti və "Trilins" neft-kimyə şirkəti sanksiyalardan xilas olmaq üçün gizli maliyyə şəbə-kəsini təmin edən qurumlar sərənsadıdır.

ABŞ Maliyyə Nazirliyi İranın pilotsuz təyyarə proqramı ilə bağlı 5 şirkət və bir fiziki şəxsə də sanksiyalar tətbiq etdiyini açıq-ayılıb.



Fikrət Sadıqov, Professor

Azərbaycan xalqı tarix boyu bir sıra çətin sınaqlara maruz qalıb və nə yaxşı ki, belə sınaqlardan çıxmaq üçün qüdrətli şəxsiyyətlərimiz olub, ölkəmizi bu vəziyyətdən uğurla çıxarıblar. Bu mənada xalqımız Heydər Əliyevə öz xilaskarı kimi baxmağa borcudur və xilaskarı kimi də qəbul edir.

1993-cü il iyunun 9-da Heydər Əliyev Naxçıvandan Bakıya gəlməyədi nə ola bilərdi? O vaxt biz bilirdik ki, ölkəmizi bu vəziyyətdən təkcə Heydər Əliyev çıxara bilər və gələcək neqativ halların qarşısını o ala bilər. Ölkəmizin müstəqilliyi möhkəmlənər, Heydər Əliyev öz təbiriylə desək, suverenliyimiz əbəd olar. Lakin onu da bilirdik ki, Heydər Əliyev çoxlu teleqramlara, məktublara, şəxsi ziyalı və ağsaqqallara, ölkə rəhbərlərinin dövlətinə baxmayaraq vəzifəyə gəlmək istəmədi. 1993-cü il fevral ayında möhtərəm Heydər Əliyevə görüşməzdə zamanı, baxmayaraq ki, iqtisadi vəziyyətlə bağlı çətinlikləri, cəbhələrin dili ilə desək, "bez predeli" və onların haraya aparıb çıxara biləcəyini ona demişdik və o özü də bu vəziyyəti mənəndən yaxşı bilirdi. O isə deyirdi, mən vəzifə istəmirəm, Naxçıvanda qalıb işləmək istəyirəm.

Lakin ölkədə kritik vəziyyət yaranandan, vətəndaş müharibəsi başlayandan sonra Heydər Əliyevin vətənpərvərliyi, Azərbaycançılığı, onun dahiliyi, xalqına bağlılığı, xalqının fədaisi olmağı öz istəyinə qarşı gedərək ölkə rəhbərliyinə getirdi. Bir də təkrar edirik. Əgər Heydər Əliyev vəzifəyə gəlmək istəməydi o, fevralda da, martda da gələ bilərdi. O, gəlmək istəmədi. Bu da təsadüfi deyil ki, o, birbaşa vəzifə kürsünə yox, Gəncədəki vəziyyətlə tanış olmağa, orada xalqa ürək-dirək verməyə gəlməyi və Heydər Əliyevin həyatının qalan hissəsinin Azərbaycan xalqına bağışlanmağı dövrü başlandı. Heydər Əliyev həyatının mənasını ancaq xalqa sədaqətə xidmət etməkdə görərkən onun ən böyük dəyəri xalq olduğuna əmin idi.

Heydər Əliyev ölkəmizdə rəhbər işlədiyi vaxtlarda həyatımızın və fəaliyyətimizin elə bir sahəsi yoxdur ki, onun inkişafına qayğı göstərməsin. Bura "Əsrin müqaviləsi"ni, Milli Ordumuzun formalaşdırılmasını özün göstərən sayları, Qarabağ münaqişəsinin sühl yolu ilə həll olunması yolunda görülməli işləri, müstəqil Azərbaycanın ümumxalq sənəməsi yolu ilə qəbul olunan ilk konstitusiyasını və onlarla, yüzlərlə belə işləri göstərmək olar.

Heydər Əliyevin fəaliyyət dairəsinə aid olan işləri bir-bir sadalamaq müm-

kün deyil. Amma bu mümkündür ki, Azərbaycanın şəhər və rayonlarını, tikilmiş sənaye və sosial obyektləri göz önünə gətirənsən. Bu mənada mən inandırım ki, və vaxtsa Azərbaycanın Heydər Əliyev dövrünün xəritəsi yaranacaq.

Bütün bu işlər haqqında ətraflı danışmaq fikrində deyiləm. Çünki bu işlər xalqın gözü qarşısında görülür, onları kimə sübut etməyə ehtiyac yoxdur. Bunu da sübut etməyə ehtiyac yoxdur ki, Heydər Əliyev cənablarının hər iş günü bir tarix idi. Bu və ya digər dərəcə respublikamızın taleyi ilə bağlı problemlərin həlli sahəsində görülən işlərlə əlamətdar idi. Bu mənada Heydər Əliyevin xalqın təkdi və arzusu ilə hakimiyyətə gəldiyi günü - 15 iyunu Qurtuluş günü kimi qeyd etməyimiz Heydər Əliyevə olan xalq inamının, məhəbbətinin məntiqli nəticəsi idi.

Əminəm ki, bu gün bizim görmədiyimiz işləri gələcək nəsillər nümayəndələri mütləq görəcəklər. Heydər Əliyevin hər bir fikri xalqımızın gələcəyi, inkişafı, müqəddəratı ilə bağlı idi. Heydər Əliyevin iş üslubuna aid elmi əsərlər yazılacaq, dissertasiyalar müdafiə oluna-

Mən konkret olaraq Heydər Əliyev cənablarının kimya sənayesinin inkişafına göstərdiyi qayğıdan danışmaq istərdim. Bu da səbəbsiz deyil. Çünki konkret sahələrə göstərilən qayğıni bəzən əhəlinin əksər hissəsi bilmir. Heydər Əliyevin kimya sənayesinə qayğısi onun respublikamıza rəhbərlik etdiyi birinci dövrdə başlanmışdır.

Biz gələcəyimizi görmək üçün keçmişimizi yaxşı təhlil etməliyik. Ona görə də Azərbaycanda kimya sənayesinin inkişafında Heydər Əliyevin rolu barədə bir sıra fikirlərimi demək istərdim. Onu da demək istəyirəm ki, əgər möhtərəm prezidentimizin respublikaya rəhbərlik etdiyi dövrlərdəki başqa sahələrə aid xidmətləri nəzərə alınmasa belə, o, kimya sənayesinin inkişafında xidmətlərinə görə tarixdə özünə şəərəfli bir yer tutacaqdır. Bu, tək mənim fikrim deyil, respublikamızın çoxminli kimyaçılarındır.

Heydər Əliyevin böyüklüyü ondadır ki, o, hələ İttifaq məkanında yaşadığımız vaxtda Azərbaycanın başqa ölkələrdən asılılığını minimuma endirmək üçün özü uzaqgörənliklə tədbirlər görürdü. O vaxtlar bu və ya digər obyektin Azərbaycan xəritəsinə düşməsi üçün İttifaq hökumətinin mənsələrinin qırmaq qədər də asan deyildi. Heydər Əliyev qüdrət və iradəsi və güclü siyasətçi kimi həll edirdi. Onun hakimiyyətə gəldiyi 70-ci illərin əvvəllərindən Azərbaycanda gənişmiqyaslı quruculuq dövrü başlamışdır. Heydər Əliyevin dəst-xətti bütün sahələrdə özünü göstərirdi. Onun üçün ikinci dərəcəli məsələ yox idi.

Ümumiyyətlə bu gündən çox sabahımız haqqında fikirləşmək Heydər Əliyevin xarakterindən, təəssübkeşliyindən irəli gəlir. O həmişə mövcud olanlarla kifayətlənməyib yenisini yaratmağa can atırdı. Yeniləyi yaratmaq isə həmişə, hər yerdə çətin olub. Mövcud olanla kifayətlənmək isə gərillə yuvarlanmaqla nəticələnir. Bunları mən sizə faktlarla çatdırmaq istərdim.

Heydər Əliyevin qətiyyəti nəticəsində "Sintezkaucuk" zavodunda az səmərəli, ekoloji təmiz olmayan istehsa-

Heydər Əliyevin rəhbərliyi vaxtında ekoloji baxımdan ziyanlı olan o üç istehsalat bağlandı və yerində o vaxtın ən müasir quruluşu "EP-300" tikildi. Orada alınan butilən-divinil fraksiyasından isə o vaxtın ən müasir texnologiyasına əsaslanan divinil istehsalatı tikildi və 70%-li etilenden alınan etilbenzol istehsalatı bağlandı. Heydər Əliyevin böyük səyi nəticəsində lateks sekləri tikildi.

Sumqayıt "Superfosfat" zavodunda kolçedandan sulfat turşusuna istehsalatı bağlandı onun yerinə ən müasir texnologiya ilə illik gücü 450 min ton olan turşu sexi tikildi. Özü də buradakı istehsalat texnologiyası Polşaya məxsus olduğundan, avadanlıqların quraşdırılmasında da Polşa mütəxəssisləri iş-tirak etdirdilər. Məhz bundan sonra həmin zavodun istehsalat gücü 1100000 ton dövənər superfosfata çatdırıldı.

Əvvəlki texnologiya ilə atmosfərə atılan hidroqenflorid qazından və alüminium hidroksidindən silisium floridli natrium duzu istehsalatı tikildi. Bu da ölkəmizin bu xammalla olan tələbatını ödədi.

Üzvi sintez istehsalat birliyində EP-60 etilen istehsalatı bağlandı, onların yerində o vaxt üçün ən müasir texnologiyalı ilə butadien istehsalatları tikilib istifadəyə verildi. Etill spiriti istehsalı, sulfat turşusunun qatılığını yüksəldilməsi sexinin fəaliyyətləri dayandırıldı. Ətraf mühitin sulfat turşusu ilə çirklənməsindən qorunması üçün Heydər Əliyev Respublikanın rəhbəri seçildə "Sintezkaucuk" zavodunda mövcud etilen istehsalatında 70%-li etilen istehsalatı olundu, ondan etill-spiriti, ondan da butadien istehsalatı olundu. Bu, ən köhnə, ekoloji cəhətdən ziyanlı, iqtisadi cəhətdən az səmərəli bir istehsalat idi. Yəqin ki, hələ də çoxlarının yadındadır: turşu buxarlarındakı sexindən atmosfərə atılan sulfat turşusunun buxarları o vaxt Siyazəndən görünürdü. Bəlkə də hələ lap uzaqdan. Bu isə radiusda Şamaxıya qədər olan sahədə torpağı da, atmosferi də sulfat turşusu ilə zəhərləyirdi. Təsəvvür edin, suykada atmosfərə yazı tonlarla turşu atırdı. Bağlı olan istehsalatların yerində və yeni sahələrdə butanın dehidrogenləşməsindən alınan və kəndərdən gətirilən butan-butilen-butadien (divinil) butadien ayrılması istehsalatı tikildi. Stiroil istehsalının gücü artırıldı, butil kaucuk izobutilen, lateksler istehsalatları tikilib istifadəyə verildi. Kaucuk, stiroil istehsalının gücü iki dəfə və daha çox artırıldı.



İstehsalat bağlandı, onların yerində o vaxt üçün ən müasir texnologiyalı ilə butadien istehsalatları tikilib istifadəyə verildi. Etill spiriti istehsalı, sulfat turşusunun qatılığını yüksəldilməsi sexinin fəaliyyətləri dayandırıldı. Ətraf mühitin sulfat turşusu ilə çirklənməsindən qorunması üçün Heydər Əliyev Respublikanın rəhbəri seçildə "Sintezkaucuk" zavodunda mövcud etilen istehsalatında 70%-li etilen istehsalatı olundu, ondan etill-spiriti, ondan da butadien istehsalatı olundu. Bu, ən köhnə, ekoloji cəhətdən ziyanlı, iqtisadi cəhətdən az səmərəli bir istehsalat idi. Yəqin ki, hələ də çoxlarının yadındadır: turşu buxarlarındakı sexindən atmosfərə atılan sulfat turşusunun buxarları o vaxt Siyazəndən görünürdü. Bəlkə də hələ lap uzaqdan. Bu isə radiusda Şamaxıya qədər olan sahədə torpağı da, atmosferi də sulfat turşusu ilə zəhərləyirdi. Təsəvvür edin, suykada atmosfərə yazı tonlarla turşu atırdı. Bağlı olan istehsalatların yerində və yeni sahələrdə butanın dehidrogenləşməsindən alınan və kəndərdən gətirilən butan-butilen-butadien (divinil) butadien ayrılması istehsalatı tikildi. Stiroil istehsalının gücü artırıldı, butil kaucuk izobutilen, lateksler istehsalatları tikilib istifadəyə verildi. Kaucuk, stiroil istehsalının gücü iki dəfə və daha çox artırıldı.

Kunayev kimi bir şəxsə qarşı qoyurdu. Və yaxud Leninqradda tikilən zavoddan poliqrafia sistemini respublikamıza gətirməklə özünü Romanova qarşı qoyurdu. Belə işləri neinki görmək, hətta dilə gətirmək də asan deyildi. Heydər Əliyev xalqının, ölkəsinin rifahı naminə öz nüfuzundan istifadə edirdi. Bunlar həmişə faktıdır. Onları danmaq, qiymətləndirmək ən azı nankorluqdur. Bəzilərini vicdan əzabı çəkmədən deyirlər ki, Heydər Əliyev Sumqayıtı krimatoriyaya çevirmək istəyirdi. Bəle "krimatoriya" ilə ABŞ, Almaniyə və sair kimi dünyanın inkişaf etmiş ölkələri fəxr edirlər.

Yəqin ki, çoxlarının yadındadır, vaxtla Sovet İKP MK yarımqıç qalmış mədəniyyət obyektlərinin tikintisini davam etdirməyi vəsaitin olmaması üzündən qadağan etmişdi. Amma bütün bu qadağalara baxmayaraq Heydər Əliyevin nüfuzu sayəsində Sumqayıtdakı 1300 yerlik mədəniyyət sarayının tikintisi kimya sənayə nazirliyinin vəsaiti hesabına davam etdirildi. Bununla əlaqədar o vaxtlar SSRİ Nazirlər Sovetinin sədriləri Tixonovun, Rijkovun üç dəfə sərəncamları olmuşdur. Bu, Azərbaycana xüsusi qayğı deyildi. Heydər Əliyevə xüsusi hörmət idi. Bunun necə danmaq, necə qiymətləndirmək olar ki, o vaxt "Baş Moskvatinski"dan xüsusi bir briqada gəlmiş həmin sarayda tamamlama işləri ilə məşğul olurdu. Bu, Heydər Əliyevin o vaxt Moskva şəhərinin rəhbərliyi, xüsusən Promislov ilə şəxsi münasibətlərinin sayəsində mümkün olurdu. Yəqin ki, müxalif qüvvələr təəccüblənəcəklər: o vaxt Moskvadan gəlmiş inşaatçılar deyirdilər ki, bu tipli mədəniyyət sarayı İttifaqda dörd, ya beş ədəddir. Bu, Heydər Əliyevin Sumqayıtlara, Azərbaycana kimyaçılarına əvəzsiz hədiyyəsidir və bu hədiyyəyə gələcək nəsillərə də yadigarıdır.

Civə üslu ilə xlor-qələvi istehsalatı o vaxt üçün müasir sayılan Almaniya-dan alınan elektroliz vannaları əsasında yenidən qurulub. Bir sözlə, ele il olmazdı ki, yeni istehsal sahələri tikilib istifadəyə verilməsən.

Əgər o vaxtlar Heydər Əliyevin təşəbbüsü ilə "Üzvi sintez" zavodunun tərkibində sutkalıq gücü 168000 kubmetr olan, həm ümumiyyətlə şəhər, həm də sənayə məssəissələri üçün nəzərdə tutulmuş yeganə sutemizləyici qurğu tikilməyədi dəniz, şəhərin vəziyyəti necə olardı? Mənə ele gəlir ki, bunu hamı bilir. Bəle quruculuq işləri bütün respublikanı əhatə edirdi. Bugünkü kimya sənayesi Heydər Əliyevin dünənki qayğısının dirəkliyi üzərində dayanıb. Bunu görməmək, qiymətləndirmək sadəcə olaraq mümkün deyil.

(ardı növbəti sayımızda)

X Qlobal Bakı Forumu: Səhiyyə ilə bağlı panel iclası keçirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

Adalet az xəbər verir ki, Forum çərçivəsində "Yeni qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət" mövzusunda növbəti panel iclası keçirilib. 2012-2017-ci illərdə Bolqarıstan Prezidenti Rozen Plevneliyevin moderatörlüyü ilə keçirilən panel iclasında BMT-nin Baş katibi yanında İV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanimba, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun müavini Nacat Moxtar, 2003-2018-ci illərdə Monteneqronun Prezidenti Filip Vuyanoviç, Azərbaycanın səhiyyə naziri Teymur Musayev, Hadassa Tibb Mərkəzinin baş direktoru Yoram Veys çıxış ediblər.

Panel iclasında Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesusun videomüraciəti dinlənib. O, müraciət zamanı bütün ölkələrə müraciət edərək deyib: "Həzrəti milliyyətlərin birləşməsi üçün əməkdaşlıq etməliyik. Bizim təşkilat 5 prioritet təklif (təşviq, təminat, qoruma, səlahiyyətləndirmə, icra ilə bağlı) edir. Biz bütün ölkələri həmin təklifləri yerinə yetirməyə çağırırıq. Xəstəlik iş yerlərindən başlayır".

Daha sonra çıxış edən BMT-nin Baş katibi yanında İV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanimba isə qeyd edib ki, bu ilin sentyabr ayında təmsil etdiyi qurumda hökumətlər görüşəcəklər.

Onun sözlərinə görə, vaksinlər kütləvi məhsullar kimi satılmalıdır:

"Pandemiyanın ilk vaxtlarında Cənubi Afrika "Moderna" adlı vaksini istehsal etməyə başlamışdı. Ancaq orada bunu kommersiya səviyyəsinə çıxarmağa imkan yox idi. Liderlər vaksinin bərabər bölüşdürülməsi təmin etməlidir. Pandemiyaya hazırlıq və cavab tədbirlərinin görülməsi məsələsi müzakirə olunur. Biz buna ayrıca danışıqlar mövzusu kimi baxmalıyıq. Sentyabrda BMT-də hökumətlər görüşəcəklər. Qlobal səhiyyə sisteminin yaradılması məsələsi müzakirə olunacaqdır".

Azərbaycanın səhiyyə naziri Teymur Musayev söyləyib ki, sağlamlıqla əlaqədar milli səviyyədə sistem qurulmalıdır: "Sağlamlıq sahəsində ekspertlər bunu vurğulayırlar. Bütün insanlar sağlamlıq həyat tərzinə yönəlməlidir. Azərbaycanın strukturasında bu vurğulanıb. Həmin strategiya Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

Fərdi həyat tərzii ilə səhiyyə sistemi arasında əlaqələr də olmalıdır".


Nazir qeyd edib ki, sağlamlıq fundamental insan hüququdur: "Bunun üçün maliyyə qaynaqları bərabər şəkildə olmalıdır. Bu gün tibbi xidmətlərin daha əlçatan olması tələb olunur. Özel sektordən sağlamlığın təmin edilməsində yerli danılmazdır. Biz bilirik ki, səhiyyə sistemi bir çox ölkələrdə əlçatan deyil. Bir çox əngəllər vardır.

Biz çağırırıq ki, bu prioritetlər təmin olunsun və səhiyyə sisteminə standartlar təlbiq edilsin. Vaksinasıya sağlamlığın əsas elementlərindən biridir".

Digər çıxışçılar da sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi və gücləndirilməsi ilə bağlı fikirlərini səsləndiriblər.

Sonda isə Birləşmiş Krallığın 2007-2010-cu illərdə Baş naziri, BMT-nin Qlobal Təhsil üzrə xüsusi nümayəndəsi, ÜST-nin Qlobal Səhiyyənin Maliyyələşdirilməsi üzrə səfiri Qordon Braunun videomüraciəti dinlənib.

Bununla da panel iclası başa çatıb.



Rüstəm Hacıyev

Vaşinqtonun Türkiyədə hakimiyyət dəyişmək planları çat verir

GNN-nin şərhçiləri hesab edirlər ki, Türkiyənin işveçin terroruistləri himayə etməsi barədə verdiyi bəyənət, Stokolmun NATO-ya qəbulunu bloklamaq üçün bir bəhanədir. Ördöğan alyansın ölkəsinə gəlməsinə siyasət baxımından öz təminatını qaldırmaq və zəlzələnin fəsadlarını aradan qaldırması üçün Rusiya ilə iqtisadi əlaqələrinin genişləndirmək məqsədi güdür.

"Ördöğanın türk xalqı qarşısında güclü adam obrazı yaratması, dənşətli zəlzələnin dağıntıları arasında itirilməkdədir Rusiya iqtisadiyyatı Türkiyə üçün xilasedicil dairə ola bilər. Ördöğan, zəlzələdən sonra Kütləvi bərpa işlərinə başlanacağına vəd edir. Ona görə də Rusiya bu məsələdə Türkiyə üçün calbədici həmkar ola bilər", deyə Vaşinqtonun Yaxın Şərqi üzrə ABŞ İnstitutunun araşdırıcısı Könül Tol bildirir.

Təbii ki, öz xarizması və güclü siyasətçi kimi bütün dünyada əyləmiş lider kimi tanınan Rəcəb Tayib Ördöğanın nüfuzu ABŞ-dəki siyasət qüvvələrinə nəzarət etməyə biləcəkdir. Artıq bir neçə ildə ABŞ siyasətinə baş əyməyən bir liderin hakimiyyətdən uzaqlaşdırılması üçün geniş planlar hazırlanıb.

Türkiyənin müxalif qüvvələrinin ABŞ-in keçiyiyyət orqanları tərəfindən idarə olunması heç kimsə sikkə deyil. Bu mənada Vaşinqtonun Türkiyədəki səfiri xüsusi cəfəngsənliyi ilə fərqlənir. CHP başqanı Kamal Qılıçdaroğlunun Vaşinqtona səfəri və orada bir çox dövlət nümayəndələri ilə keçirdiyi gizli görüşlər hər halda nalərdənsə xəbər verir.

ABŞ-in dəstəyi ilə müxalif partiyaların təşkil etdikləri "Altılar masası" (altı müxalif partiya liderlərindən ibarət), Vaşinqtonun fikrinə Rəcəb Tayib Ördöğana güclü müqavimət göstərməliydi. Lakin Ağ Evdə oturanlar bu liderlərin şəxsi ambisiyalarını nəzərə almamışdılar. Onların may ayında keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə vahid namizədliyə getmək planları ele ilk müzakirələrdə puça çıxdı. Artıq ölkədə nüfuzunu itirməkdə olan CHP lideri Kamal Qılıçdaroğlunun vahid namizəd kimi seçkilərə gətirilməsi, sən vaxtlar az-cox nüfuz qazanmış digər partiyaların lideri Meral Akşener tərəfindən etirazla qarşılandı və o, masanı tərk etdi. CHP istisna olmaqla, masada qalan digər partiyaların vətəndaşlarında ele də böyük nüfuzları yoxdur.

ABŞ-in illərdi Türkiyə prezidenti Rəcəb Tayib Ördöğanın hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı bu planı çat verdi. Ona görə də, Könül Tol adlı trolu vasitəsi ilə növbəti hücumlarını artırımaq qərarına gəlib. Tol özü də etiraz edir ki, ki, Ördöğanın NATO-ya münasibətdə apardığı xarici siyasəti, Türkiyədə antiqərb və antiürək əhval-ruhiyyəsində olan vətəndaşları qane edir və bu insanların sayı gündən-günə artmaqdadır. "Analitik" də qeyd edir ki, hər şey seçkilərin prezident seçkilərində kimsə səs verəcəyindən asılı olacaqdır.

Bəli, təbii biz də inanırıq ki, Qərbin məkrli planlarını anlayan Türk xalqı seçimini edəcək və Rəcəb Tayib Ördöğana səs verəcək.

Sərdar Cəlaləyev: "Rusiya Ukraynada müharibəni uduzmayana qədər bizdən əl çəkməyəcək"

"Sergey Lavrovun Azərbaycana səfərindən sonra baş verən bu təxribatın Rusiyanın bilavasitə təhəbbəti altında həyata keçirildiyini düşünürəm. Məqsəd də Xənkəndi zonasında Rusiyanın hərbi mövcudluğunu möhkəmləndirmək və müddətini uzatmaqdır".

Bunu Adalet.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaləyev deyib. S.Cəlaləyev Rusiyanın Qarabağda problemnin həll edilməsini heç cür istəmədiyini bildirib: "Rusiya Qarabağda uzun müddət qalmaq istəyir. Hələ istəyir ki, ora əlavə qüvvələr götərsin. İki gün öncə Azərbaycan və Ermənistan icmaları gö-

rüş keçirdi və sonra bu münaqişə baş verdi. Bu o deməkdir ki, ermənilər Azərbaycanla inteqrasiyası, Ermənistan-Azərbaycan münasibətlərinin yoluna qoyulmasına mane olmaq istəyirlər qüvvələr bunu törədib. Bu da Rusiyadır. Hamımız bilirik ki, bu bölgədə Azərbaycan-Ermənistan arasında münasibətlərin yoluna qoyulmasına yeganə əngəl Rusiyadır. Burada Ermənistan yox, ermənilər iştirak edir".

S.Cəlaləyev Rusiyanın Ukrayna ilə münasibətdə uduzandan sonra Qafqazda mövqeyinin zəifləyəcəyini deyib:

"Rusiya Ukraynada müharibəni uduzmayana qədər bizdən əl çəkməyəcək. Təbii ki, Rusiya



Ukrayna müharibəsini uduzandan sonra beynəlxalq hüquqa hörmət etməyə başlayacaq və onda da suveren Azərbaycan dövlətinin daxil işlərinə qarışmaqdan uzaqlaşacaq. Rusiya bu

məsələni neinki həll etmək istəmir, həll edilməsinə də mane olur. Ona görə Avropanın, Amerikanın Azərbaycanla Ermənistan arasında münaqişənin yoluna qoyulmasında iştirakının qəti əleyhinədir.

Amerika birmənalı şəkildə Qarabağda beynəlxalq hüququn Azərbaycanın tərkibində qalması şərtiylə münaqişənin qurtarmasını istəyir. Amma Rusiya bunu istəmir. Ona görə də həm Qarabağ kartından istifadə edir, həm də Ermənistanla anti-rus əhval-ruhiyyəsi olduğunu görə Ermənistanı bizim əlimizlə cezalandırmaya istəyir".

Vasif Əlihüseyn

Bayden:

"Allah sən saxla"



Filadelfiya ştatında, öz büdcə layihəsini təqdim etmə mərsimində çıxış edən ABŞ prezidenti Co Bayden, keçmiş rəqibi Donald Trampı "gələcək prezident" kimi təqdim edərək xaç çəkib.

"Yəqin ki, siz mənim bu vəzifə uğrunda keçmiş prezidentlə, ola bilər ki, gələcək prezidentlə mübarizəmi xətriləyirsiniz?" deyə bəyan edən Ağ Evin rəhbəri, daha sonra, "Allah sən saxla" deyərək xaç çəkib.

Xatırladıq ki, ABŞ-in eks prezidenti Donald Tramp bu günlərdə yenidən prezidentliyə nsmizəddiyini irəli sürəcəyini elan etmişdi. Fox News mətbu orqanının dərc etdiyi siyahıya görə, Trampın prezidentliyi dövründə vitse-prezident vəzifəsində çalışmış Mayk Pens və hazırda populyar olan Florensiya ştatının gənc qubernatoru Ron Desantis eks prezidentlə real rəqəbat apara biləcəklərini qeyd edib.

Rüstəm Hacıyev

Pensiya, müavinət və ünvanlı yardımlar üzrə əhaliyə 1,3 milyard manata yaxın vəsait ödənilib

2023-cü ilin yanvar-fevral aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 207 mln. manat və ya 19,1 faiz çox olmaqla 1 mlrd. 288 mln. manat ödənilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2023-cü ilin əvvəlindən müavinət və təqaüdü növbəti dəfə artırılacaq, minimum pensiya da fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. Həmçinin 2022-ci ildə pensiyalara verilən maddi yardımlar bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib və bu




artım edildikdən sonra həmin pensiyalar öten il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olmaqla 14,7 faiz indeksləşdirilərək artırılıb.

Kürdə suyun həcmi 27 faiz, Arazda 34 faiz azalıb

Kürdə suyun həcmi 27 faiz, Arazda 34 faiz, Samur çayında isə 21 faiz azalıb. Bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.

V.Kərimov bildirib ki, digər çaylarda da suyun səviyyəsi aşağı düşüb. "Buna baxmayaraq Mingəçevir su anbarında toplanmış suyun həcmi ötən illərlə müqayisədə artırılıb. 2023-cü ildə toplanmış suyun həcmi 10,3 milyard kubmetrdi", - nazir müavini deyib.

Anama məktub



Hər dəfə onunla diz-dizə oturanda gözlerimi gizlətməyə çalışıram, baxa bilmirəm gözələrinə. Çünki əsan əlləri, qırışlardan bütün gözəlliyini itirmiş sifəti mənim ürəyimi parçalayır. Saçlarında bir dənə də olsun qarı tükü yoxdu. Mən heç xatırlamıram artıq onun saçlarının qara olduğunu. Elə bil ki, bu dünyaya üzündəki sayısız qırışlarla, əsən əlləriylə, bəmbəyaz saçlarıyla bənzərlikdən qorunmuşu. Onlar qeybə qayıdıb. Çünki mən günahkaram...

Çünki mən onun 1988-ci ildən o yanda qalan illərini qoruya bilməmişəm... Buna görə də baxa bilmirəm gözələrinin içinə. Amma o...

Öllərini alıb əllərini içinə... İkimizin əli birlikdə əsir... İkimizin nəfəsi birlikdə titrəyir... və eşidirəm onun səsinin:

- Ay oğul, başının tükü nə yaman ağarıb? Niyə bu hala düşmüşən?
Heç nə deyə bilmirəm ona. Nə deyim axır?! Günahlarımı necə etiraf edim?! Bir oğul ki, anasının dişiylə, dirnağıyla yuva etdiyi evdə saxlaya bilmirsə, nəfəsiylə itirdiyi divarların arasında yaşada bilmirsə və bir də bütün ürəyini, gözəlliyini, dizinin taqətini, gözünün nurunu belədiyi evdə bu yaşına gətirib çıxara bilmirsə, onda niyə ağarmasın saçları? Onda niyə düşməsin bu hala?!

Soruşma ana, mənəndən heç nə soruşma. Mən sənə cavab vermək gücündə deyiləm. Cavab versəm də inanmayacağsan. Ana ürəyi hiss edəcek yalan danışdığım. Danışsam deməliyəm ki, çalısram, vuruşuram, siyasətlimiz belədi, imkanlarımız elədi... Bu gün... sabah... bu bayramda... o biri bayramda qayıdacağıq... aparacağam səni evimizə-əşiyimizə... sən də həyat-bacarıncı əvvəlki kimi silib-süpürəcəksən... otuğamdan tutmuş inəkizimizin tövsiyəsinə qədərsən... otuğamdan yığıldığı künədən tutmuş qışıl kartof, soğan, meyvə saxladığın "əl evi" nə qədar hər yeri bir-bir gözəndən keçirəcəksən və mən də sənə kömək edəcəm. Amma deyə bilmirəm bunları. Çünki nə bu günə, nə sabaha güvənəcək halım yoxdu. Güvənəcək halım olmayanlardan sonra nə deyə bilərəm ki... Doğrudu, əvvəllər deyirdim, hətta yazırdım da. Yandırdı?! Yazmışdım sənə "Mənim çadırlarda qocalan anam" seirim. O şeyə Razim Paşayev də musiqi bəstələmişdi. Və sən də dinləmişdin o mahını. Yaylığının ucuya silmişdin gözələrin... Onda səsin bu qədar titirmirdi... Onda demişdin ki, "sağ ol, ay bala, sən də sağ ol, oxuyan da, onu oxuyan üçün yazan da". Axırınıcı ona görə özünəməxsus şəkildə dedin ki, sənin yazmaq-oxumaq savadın yoxdu. Mahni yazanın bəstəkər olduğunu eşitmişəm, amma heç fərqi varmınsan. Elə sənin özəlliklərinəndən biri də bu olubdu. Nayi necə bilmisən, elə də demisən. İndi də yadımdadı o misralar. Onda yazmışdım ki:

*Ürəyim bir kövrək layla istəyir,
Gözlerim yumulu, qulağım səsdə.
Sifətin qırışb, əlim titrəyir,
Sən nə həvəsdeşən, mən nə həvəsdə?!
Mənim çadırlarda qocalan anam.*

O şeirin axırında da yazmışdım ki:

*İllər dəyişibdi bizləri yaman
Yalandı deyilən söz də, nəfəs də!
Layları eşidib, bəlkə, o zaman
Yenidən yaşayım mən o həvəsdə.
Mənim çadırlarda qocalan anam.*

Amma eşidə bilmirəm o layları... Çünki sənin səsin artıq o laylaya uyğun gəlmir, uyuşmur... Səs o qədər titrəyir ki, söz də titrəyir-titrəyir gəlir dünyaya. Və mən də o titrəyən səsin, sözün işığında bax, ötüb-dirilirəm. Ona görə ki, sənin qarşında günahkaram. Deyəcəksən ki, ay bala, elnən gələndərd-bələdi, sənlilik nə var ki bildir... Amma dediklərin nə qədər səmimi olsa da, təsəllidən başqa bir şey deyil. Sadəcə, sən ana ürəyiylə, ana duyğusuyla təsəlli verirsən mənə də, özünə də. Mən də bu təsəllinin içində daha çox əzilirəm. Ona görə də bir vaxtlar sənə dediyim kimi, niyə ürəyimdə təkrarlayıram:

*Axşam, səhər fikirləri
Anır doğma elini.
Çadır yaman bükübdü
Göz görəsi belini -
Anamın...*

*Nə təsəlli diləyib
Nə "döz!" deyə bilirəm
Gözələrinə gözümü
Nə gizləyə bilirəm -
Anamın...*

Bəli, indi çadır şəhərləri yoxdu, amma qaçqın şəhərləri, qəsəbələri var. Yaşayır qaçqın qəsəbəsində anam. Onunla diz-dizə, üz-üzə oturub söhbət edirik, halını soruşuram. O, sualına cavabdan yayınır. Eləcə, sözü firləyib nələrəni soruşur, mənim saçlarımı niyə ağardıyı ilə maraqlanıb. Sanki bu dünyada onun üçün bizdən önəmli heç kim yoxdu... Sanki özünün bütünlükə uzubdu, yaddan çıxırb. Ona görə də özündən danışıram. Harasının ağrıdığı, nəyinin çatmadığını, niyə ehtiyacı olduğunu mən ilah edirdim demir. Sözünün əvvəli də, sonu da "siz sağ olun, ay bala" dır. Biz necə sağ olaq ki, bir ananı layıq olduğu kimi yaşada bilmirik... biz necə sağ olaq ki, övlad borcumuzun yükü altında qəddimiz bir az da dirəyiləy. Və biz beləcə yaşayırıq... Amma bunun özü də vallah, heç yaşamaq deyil.

Hə, hardasa bu nasükrülük kimi görüne bilər. Axı, biz müsəlmanlarıq. Bizdə çox qərribə də olsa bir fərqli inanç var. Özü də bu inanç daha çox kişi adlarında özünü göstərir. Məsələn, Şükür, Kərim, İnsallah, Masallah, Qismət, Nəsih, Taleh... Nə isə... Biz şükranlığı və kərimli olmağı artıq boyumuzza biçmişik və boyumuzza biçilən bu yükü altında da özümüz də qocalırıq analarımız kimi. Və nəhayət...

... Bir dəfə anama məktub yazmaq istəmişdim. Sonra fikrimdən vaz keçdim. Bildim ki, daha doğrusu, xatırladım ki, anam yazıb-oxumağı bilir. Və bir də bilisə də, o məktubu heç kim aparıb qaçqın şəhərçiyində ona çatdırmayacaq. Yaخشی budur ki, telefonla danışıq. Anamla birgə yaşayan qardaşımın telefon nömrəsini yadımdım. Xahiş etdim ki, telefonu anama versin.

Telefonda onun səsinin eşidəndə əvvəlcədən fikirləşdiklərimin hamısını yadımdan çıxırdı. Çünki anam ilk sözündən mövzunu dəyişirdi. Hər şeyimizin var, hamımız da yaxşıyıq, -dedi. Mən isə utandığımədən cibimə qışılmış əllərimə və bir də almına gələn soyuq tərə sökənib dayandım. Bu, ana ürəyinin duyumu idi. O hiss etmişdi ki, sözlə, qələmlə dolanmış oğlu ona nələr deyəcək, hansı dillər tökücek. Ona görə də qabaqlamışdı oğlunu.

İndi ki gün öncə ziyarət etdiyim anamın durumu mənə heç qəpətdən yerin dibinə soxdu və çıxarmadı. Orda heç nə deyə bilmədim. Heç burda da demirdim. Bir də artıq mənim deməyə onsuz da sözüm yoxdur. Birçə "Allah sənə ömrü versin, anal!" deməkəndə başqa... "Allah mənə günahlarımı yumaq imkanı versin qarşında" ələvəsindən başqa. Amma nəvələrinim diləyi o gözəl günlərdə dediyim sözü bu yazının sonuna əlavə edirdim.

8 Mart bayramının mübərəki! Və bacarsan başışla, ana...



Yusif MƏHƏMMƏDOĞLU
AYB-nin və AJB-nin üzvü, Prezident təqaüdüçüsü, Xəbərlər İnformasiya Agentliyinin baş redaktoru, yazıçı-jurnalst

... içindəki bəstələrdən süzülüb gələn həzinlik bəlkə də baharda dünyaya gəlməsindəndir. Vətənə bağlılıq, insanlara doğma münasibət, işinə məsuliyyət - bunların hamısının bir adamda olması üçün, sözlün böyük mənasında BÖ-YÜK SEVGİyə sahib olmalısən. Bu günlərdə anadən olmasının 60 illə tamam olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, Milli Məclisin deputatı, bəstəkər, yazıçı Novruz Aslan kimi ...

ÖMÜRLÜYÜNDƏN: Novruzəli Aslanov 1963-cü il mart ayının 22-də Bakı şəhərində atası yazıçı-dramaturq Davud Aslanın ailəsində anadan olub. 1970-ci ildə Bakı şəhəri 201 sayılı orta məktəbə daxil olub, 1980-ci ildə məktəbi bitirib. 1980-ci ildə Azərbaycan Polixim institutunun "Avtomatika və elektron hesablama texnikası" fakültəsini bitirib. 1985-1990-cı illərdə Elektron Hesablama Maşınları zavodunda mühəndis, şöbə müdiri, direktor müavini vəzifələrində çalışıb.

1990-1999-cu illərdə "Azərajackağız" Şəhərdar Cəmiyyətində idarə reisinin müavini, idarə rəisi, prezidentli vəzifələrində işləyib. 1999-cu ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti-dir. Azərbaycan Respublikası Milli Məclisinin deputatdır.

Beynəlxalq Eko-Energetika Akademiyasının fəlsəfə doktorudur.

12 ədəbi, elmi-kütləvi kitabın müəllifidir. Belə ki, daha çox oxucu auditoriyasına malik olan "Humanitar diplomatiya", "Mərhəmətin ünvanı", "Mənim düşüncələrim", "Qızıl Aypara dünən, bugün, sabah", "Xeyir və Şər", "Azərbaycan Qızıl Aypara Cəmiyyəti zamanın axarında", "Bir daha insan haqqında", "İnsan və onun möcüzəli dünyası", "Əbədi həyat və möcüzəli varlıq" kimi kitabların müəllifidir. Ailəlidir, 4 övladı var.

Elə bununla da yubiley yazısını tamamlamaq olardı. Çünki ömrülüyündə hər şey yazılıb. Ona baxıb adamın keçdiyi həyat yolunu təxmin etmək olar. Amma sevgili oxuculara bəzi məqamları xüsusilə izahatla yazmağa ehtiyac duyursan. Belə adamların fəaliyyəti o qədər çoxşaxəlidir ki, əslində bir yazıda onu əhatə etmək çətin olur.

MART AYI HƏM DƏ ONUN RƏHBƏRİ OLDUĞU CƏMİYYƏTİN YARANDIĞI TARİXDİR

Təsədüf dürmü, zərurətdir, bilmirəm, mart ayı həm də Azərbaycanca Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yarandığı tarixdir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da döv-

HƏZİNLİK QARIŞIQ MƏSULİYYƏT

rün müdafiə naziri əvəzi, general-leytenant Əllağa Şixlinskiyin və Fətəli Xan Xoyskiyin təşəbbüsləri əsasında təşkil edilmişdir. Bu gün bu mötəbər qurum özünün 103-cü ildönümünü böyük fərəh hissi ilə qeyd edir.

Ölkə başçısı Azərbaycanda Qızıl Aypara hərəkətdən danışıq deməkdir: Azərbaycan Xalq Cümhuriyyəti dövrünün yadigarlarından olan və əsası 1920-ci ilin mart ayında qoyulan Qızıl Aypara Cəmiyyəti ilk günlərdən xalqa təmənənasız xidməti özünün əməlinə çevirmişdir. Sosial məsələlərin həllinə yaxındırköməklik göstərməsi və fəaliyyətinin başlıca qayesini könüllülük, insanpərvərlik və xeyirxahlıq kimi necib keyfiyyətlərin təşkil etməsi Cəmiyyətə nüfuz qazandırmışdır. Qızıl Aypara Cəmiyyəti müharibədən, təbii və texnogen fəlakətlərdən zərər çəkənlərə, əhalinin sosial cəhətdən qayğıya möhtac təbəqələrinə yardımını əsirgəməmiş, eyni zamanda, insanlara mənəvi dəstək vermə və inam hissi aşılamışdır. "Daha sonra məktubda deyilir: "Bu gün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkətinin tərkib hissəsi olaraq bir sıra sosial-tibbi və humanitar layihələri uğurla gerçəkləşdirən Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölke miqyasında mühüm vəzifələrinə yerinə yetirilməsinə fəal iştirakçılardıdır".

Cəmiyyətin fəaliyyətinin daha böyük anlamda genişləndirilməsində, səllaşdırılmasında, bir rəhbər kimi, Novruz Aslanın xidmətləri danılmazdır. Müxtəlif vaxtlarda mətbuatda çap olunan müsahibələrində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin son illər keçdiyi şərəfli yol haqqında ictimaiyyətə ətraflı məlumat verib.

MÜSAHİBƏLƏRİNDƏN: "Ulu öndər Azərbaycan tarixində və onun müstəqil bir dövlət kimi formalaşmasında əvəzsiz rolun var. İstər keçən əsrin 60-cı illərində, istər müstəqilliyimiz dövründə Ulu öndərin rol böyükdür və Azərbaycan xalqı onun hər bir zəhmətini, uzaqgörən siyasətini yüksək qiymətləndirir.

90-cı illərdəki vəziyyəti həmya məlumdur. Azərbaycan müharibə şəraitində idi, torpaqlarımız 20 faizi işğal olmuşdu. Heydər Əliyev ilk dəfə olaraq Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etmişdi və bu müraciəti əsasən Azərbaycanı ilk yarımdı. Ondan sonra Ulu öndər Qızıl Xaç və Qızıl Aypara Hərəkətinə müraciət etdi və 1994-cü ildə Heydər Əliyevin diqqət, qayğısı və tövsiyəsi nəticəsində Milli Məclis Qızıl Aypara Hərəkəti ilə bağlı xüsusi bir qərar qəbul etdi. Məhz bu qərarın əsasında Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasına qoşuldu və bu, bizə humanitar sahədə böyük bir yol açdı.

O zaman bilirsiniz, ölkəmizin iqtisadi vəziyyəti çox ağır idi və iqtisadiyyatımız hələ formalaşmamışdı. Ona görə də ölkəmizin beynəlxalq humanitar yardımlara ehtiyacı var idi. Yeni Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti beynəlxalq quruma tam bərabər-hüquqlu üzv seçildi və bütün donorlar Azərbaycana axışdı. O zaman qaçqın və məcburi köçkünlərə böyük diqqət və qayğı oldu, onlarla bağlı müxtəlif proqramlar həyata keçirildi. Bu da bizim dövlətimizə böyük kömək idi. Qızıl Aypara vətəniyə yararlı, saf niyyətlə iş görənlərdən təşkil olunub. Təşkilatın

imicini yüksəltmək üçün strateji addımlar atdıq, "Lider" telekanalı ilə böyük bir layihə həyata keçirdik. Görülməmiş işlər barədə ayda iki dəfə televiziya verilişləri hazırlandı. Qan vermə və digər kütləvi aksiyalar həyata keçirildi. Məhz bu işlərdən sonra insanlar yeni və daha təkmil Qızıl Aypara cəmiyyəti ilə yaxındırkən tanış olmaq imkanı qazandırlar. Fəaliyyətimizdə şəffaflığı təmin etdik".

Millət vəkili müsahibələrinin birində ümummilli lider Heydər Əliyevin siyasətinin Azərbaycan müstəqilliyinin qərantı olduğunu bildirdi: "44 günlük Vətən müharibəsində möhtəşəm qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi, bu gün Qarabağda böyük quruculuq işləri aparılır. Heydər Əliyev bu-



günkü güclü Azərbaycanı görürdü. Heydər Əliyevin siyasəti ilə Prezident İlham Əliyevin fəaliyyəti birinə bağlı olan məsələdir. Şuşa işğaldan azad edilən gün Prezident İlham Əliyev xalqa müraciət edərək bildirdi ki, "mən atamın vəsiyyətini yerinə yetirdim". Ulu öndərimizin müqəddəsliyinə baxın ki, Şuşanın azad olumasını vəsiyyət etmişdi. Bu bir daha onu göstərir ki, Ulu öndər ancaq Azərbaycan haqqında fikirləşib, Azərbaycanın müstəqilliyi, uğuru, qələbəsi haqqında fikirləşib və Heydər Əliyevə bu ideyalarını həyata keçirə biləcək yeganə şəxs təbii ki, Prezident İlham Əliyevdir. Bizim qələbəmiz, müstəqilliyimiz əbədidir, sarsılmazdır və Prezident İlham Əliyevin siyasəti nəticəsində belə də olacaqdır".

ONDAN İMDAD GÖZLƏYƏN DƏ VAR, NƏGİMƏ GÖZLƏYƏN DƏ...

Novruz Aslan neçə illərdi Milli Məclisdə təmsil olunur. Millət vəkili İsmayilli rayonunda yerləşən ofisində tez-tez seçicilərə görüşlər keçirir. Keçirilən görüşlərdə onları maraqlandıran bütün problemləri dinləyir, bir çox məsələlər yerində həll olunur, həlli zamanı tələb edən məsələlər qeydiyyata alınır, əlaqədar qurumlara müvafiq müraciətlər edilir.

N. Aslan təkə təmsil etdiyi rayonun seçiciləri ilə görüşür. Ayır-ayrı sakinlər şəxsi məişət problemləri, sosial yönümlü qayğıları ilə bağlı millət və-

QAFAR CƏFƏRLİ: ARZU VƏ İSTƏKLƏRİMİZ SÖZƏ BAĞLIDIR

Ölkənin "Azərbaycan", "Ulduz", "Yurd", "Xəzər", "Söz", "Azad qələm" jurnallarında, "Ədəbiyyat", "Ədəlat", "525-ci qəzet", "Sözün işığı" və sair qəzet və jurnallarda bölgə yazarlarının çox saylı əsərləri işıq üzünə çıxmışdır. Bu sərəya 29 yanvar 2022-ci il tarixdə "Ədəlat" qəzetində işıq üzünə gəlmişdir. "Bir cənub şəhərində video söhbət" adlı gənş müsahibəsinə də əlavə etmək olar və yerli gənşmiş, həmin müsahibənin müəllifi Sən oldun.

Görünür işlər barədə qəzet və jurnallarda, saytlarda, sosial şəbəkə vasitələrində geniş məlumatlar verildi və bu məlumatlar böyük əks-səda doğurdu. Məhz bu səbəbdən də Bakıda yaşayan tanınmış yazarlar Bölmədə onlarla bağlı tədbirlər keçirilməsində maraqlı olduqlarını bildirdilər. Ötən il Bölməsinin təşkilatlığı ilə Lənkəran şəhərindəki Mədəniyyət Mərkəzində, Mərkəzi kitabxanada və rayonun müxtəlif təhsil müəssisələrində Bakıda yaşayan AYB üzvləri: tanınmış ədəbiyyatşünas-alim, tənqidçi Vaqif Yusifi, tanınmış alim və sair-publisist Elçin İsgəndərzadə, ölkənin ilk poliqrafçı alimi, sair-yazıçı-publisist Şəddad Cəfərov, tanınmış yazarlar Əyub Qiyas, Fəxrəddin Teyyub, Ülkar Nicatli ilə keçirilən görüşlər oxucuların böyük maraq və sevgisinə səbəb oldu.

Məlumat üçün bildirim ki, bölgədə mövcud problemlərdən biri və ən başlıcası tədbir keçirilməsi üçün mekkanı olmayanması idi. Bölmənin fəaliyyəti göstərdiyi bütün illər ərzində tədbirlərin tam böyük əksəriyyəti Bölmə sədrinin və ya ədəbi məsləhətçisinin xidməti iş otaqlarında keçirilmişdir. Ötən il AYB-nin dostları və daxili imkanları hesabına yararsız vəziyyətdə olan otağı tam təmir edib tədbir zalı kimi istifadəyə verdik. Artıq son bir neçə ayda tədbirlərimiz həmin gənş, qarışıq otaqda keçirilir.

Məlumat üçün bildirim ki, bölgədə mövcud problemlərdən biri və ən başlıcası tədbir keçirilməsi üçün mekkanı olmayanması idi. Bölmənin fəaliyyəti göstərdiyi bütün illər ərzində tədbirlərin tam böyük əksəriyyəti Bölmə sədrinin və ya ədəbi məsləhətçisinin xidməti iş otaqlarında keçirilmişdir. Ötən il AYB-nin dostları və daxili imkanları hesabına yararsız vəziyyətdə olan otağı tam təmir edib tədbir zalı kimi istifadəyə verdik. Artıq son bir neçə ayda tədbirlərimiz həmin gənş, qarışıq otaqda keçirilir.

Məlumat üçün bildirim ki, bölgədə mövcud problemlərdən biri və ən başlıcası tədbir keçirilməsi üçün mekkanı olmayanması idi. Bölmənin fəaliyyəti göstərdiyi bütün illər ərzində tədbirlərin tam böyük əksəriyyəti Bölmə sədrinin və ya ədəbi məsləhətçisinin xidməti iş otaqlarında keçirilmişdir. Ötən il AYB-nin dostları və daxili imkanları hesabına yararsız vəziyyətdə olan otağı tam təmir edib tədbir zalı kimi istifadəyə verdik. Artıq son bir neçə ayda tədbirlərimiz həmin gənş, qarışıq otaqda keçirilir.

Məlumat üçün bildirim ki, bölgədə mövcud problemlərdən biri və ən başlıcası tədbir keçirilməsi üçün mekkanı olmayanması idi. Bölmənin fəaliyyəti göstərdiyi bütün illər ərzində tədbirlərin tam böyük əksəriyyəti Bölmə sədrinin və ya ədəbi məsləhətçisinin xidməti iş otaqlarında keçirilmişdir. Ötən il AYB-nin dostları və daxili imkanları hesabına yararsız vəziyyətdə olan otağı tam təmir edib tədbir zalı kimi istifadəyə verdik. Artıq son bir neçə ayda tədbirlərimiz həmin gənş, qarışıq otaqda keçirilir.

Məlumat üçün bildirim ki, bölgədə mövcud problemlərdən biri və ən başlıcası tədbir keçirilməsi üçün mekkanı olmayanması idi. Bölmənin fəaliyyəti göstərdiyi bütün illər ərzində tədbirlərin tam böyük əksəriyyəti Bölmə sədrinin və ya ədəbi məsləhətçisinin xidməti iş otaqlarında keçirilmişdir. Ötən il AYB-nin dostları və daxili imkanları hesabına yararsız vəziyyətdə olan otağı tam təmir edib tədbir zalı kimi istifadəyə verdik. Artıq son bir neçə ayda tədbirlərimiz həmin gənş, qarışıq otaqda keçirilir.

Məlumat üçün bildirim ki, bölgədə mövcud problemlərdən biri və ən başlıcası tədbir keçirilməsi üçün mekkanı olmayanması idi. Bölmənin fəaliyyəti göstərdiyi bütün illər ərzində tədbirlərin tam böyük əksəriyyəti Bölmə sədrinin və ya ədəbi məsləhətçisinin xidməti iş otaqlarında keçirilmişdir. Ötən il AYB-nin dostları və daxili imkanları hesabına yararsız vəziyyətdə olan otağı tam təmir edib tədbir zalı kimi istifadəyə verdik. Artıq son bir neçə ayda tədbirlərimiz həmin gənş, qarışıq otaqda keçirilir.

Məlumat üçün bildirim ki, bölgədə mövcud problemlərdən biri və ən başlıcası tədbir keçirilməsi üçün mekkanı olmayanması idi. Bölmənin fəaliyyəti göstərdiyi bütün illər ərzində tədbirlərin tam böyük əksəriyyəti Bölmə sədrinin və ya ədəbi məsləhətçisinin xidməti iş otaqlarında keçirilmişdir. Ötən il AYB-nin dostları və daxili imkanları hesabına yararsız vəziyyətdə olan otağı tam təmir edib tədbir zalı kimi istifadəyə verdik. Artıq son bir neçə ayda tədbirlərimiz həmin gənş, qarışıq otaqda keçirilir.

monografiyası işıq üzünə çıxdı. Kitabda mənim ömrü yoluma, yaradıcılığma işıq salınaraq müxtəlif ədəbi üsul və vasitələrdən istifadə edilməklə nosr yaradıcılığım bir çox aspektlərdən tənqid və təhlil edilib.

20 iyun 2022-ci il tarixdə isə AYB-də keçirilən təntənəli tədbirdə AYB-nin sədri, xalq yazıçısı Anar tərəfindən öz imzası ilə təsdiq olunmuş "Azərbaycan ədəbiyyatının təbliği yolunda göstərilən xidmətlərə görə" AYB-nin Səmad Behrəngi adına beynəlxalq ədəbi mükafatı mənə təqdim edildi.

Keçən il yazdığım bir neçə hekayə, bədii-publisistik yazılarım qəzet və jurnallarda çap edilmişdir. Amma ilk mənim üçün xüsusi əhəmiyyət daşıyan əsərlər isə illər ərzində ürəyimdə gəzdirirdim, reallaşması üçün cürət edib bildiyim bir arzuma qovuşduğum oldu. Nə idi bu arzu? Fikirimə, oxucular üçün də maraqlı olar.

Bir neçə il idi ki, həyatımla bağlı xətirolərim qələmə almaq istəməyə bəzən cürət edib bildirdim.

Qarşımda müxtəlif obyektiv və subyektiv məncələr var idi. Əslində ötüb keçənləri qələmə almaq çətin bir prosesdir. Səbəb başına gələnləri, yaşadığımız bir daha yaxınlaşmaqla o dövrün ab-havasına köklənməyini çətinləşdirir, ağırlığı idi. Nəhayət, ötən ilin mart ayının 7-də, ömrü doğum günümə mən bu istəyimi reallaşmaq üçün qələmə olimə əla bildim.

Təxminən 7-8 ay ərzində bu çətin və məsuliyyətli işin öhdəsindən gələrkə "Ömrü yolu" adlı avtobiografik romanı yazıb bitirdim. Romanda ömrü yolumu işıq salmaqda bu yolda rast gəldiyim insanlarla, bir-birindən maraqlı, təəccübləndirici hadisələrlə, həmçinin otaqlarında olan yaxınlaşmaqla bağlı mülhəzələrim, fikir və düşüncələrim yer almışdır.

65 illik yubileyimlə bağlı hazırladığım "Ömrü yolu" adlı kitabda eyni adla romanla yanaşı yubileyimlə bağlı ölkənin və bölmənin tanınmış şairlərinə və yazıçılara mənə ünvanlanmış nəsr və nəzmə qələmə alınan təbrikləri; mənim maraq dairəmi, xarakterimi, xasiyyətim, vərdislərimi, istəklərimi, həmçinin müxtəlif səbəblərdən digər məsələlərə münasibətimə açıqlayan ömrüm 65 illik və 65 suala cavablarım olan "Özümə münasibə"; yubiley öncəsi mətbuatda misahibələr, həmçinin, romanda bərasində bəhs olunan hadisə və faktlarla bağlı vaxtili qələmə aldığım xatirələr, hekayələr və həyatımın müxtəlif anlarını əbədiləşdirən fotosəkilləri yer almışdır. Sayca doqquzuncu olan, hazırda mətbəədə yığılma prosesində olan həmin kitabın gənş oxucu küllüsünün marağına və sevgisinə səbəp olacağına inanıram.

kilinə tez-tez müraciət edirlər. Və o, heç kimi nəümid qaytarmır - ondan imdad gözləyən də, həzin mahni gözləyən də. Çünki gözənlənlər ehtiyacında doğur... Biri yaşam ehtiyacıdır, biri ruh ehtiyacı... Nə yaxşı ki, 60 illik yubileyi qeyd olunan Novruz Aslan hər iki ehtiyacı ödəyər bilər.

Dediyimiz kimi, Novruz Aslan bu illər ərzində sevdirən başqa tərəfi də var. Uzun illərdi ki, sevə-sevə dinləyirəmiz bir çox həzin məhənlərin bəstəkəri və Novruz Aslanıdır. Əslində bu həzinlik onun bütün həyatına hopub. 60 illik yubileyində onun bu sahədə də dinliyiciləri qarşısında verəcəyi hesabata da var.

"Aldatdı məni", "Azərbaycan bayrağı", "Azərbaycanı", "Azərbaycan-Türkiyə", "Bu şəhərdən çıxıb gedənlərsən", "Bu yaş nədir", "Darıxıram", "Gecə də, gündüz də yul gedərkən mən", "Qarağillə", "Qarağacım", "Qızıl Aypara" himni", "Yağış", "Yaşın nə fərqi var ki" və bir çox məhənlər var ki, Novruz Aslanın bəstələrindən süzülüb gəlir.

Onun gördüyü bütün işlərin arasında qərribə bir yaxınlıq var. Milli Məclisdə ölkəmiz, dövlətimiz, insanlarımız üçün qədər edilən sənədlərin, qanunların hazırlanması zamanı fəal iştirakı, Qızıl Aypara Cəmiyyətinin xətti ilə humanist addımların atılmasında, insan ürəyini fəth edən bəstələrin yararmasında gerçəkəndə də duyulmuş, sevdalı bir ÜRƏK lazımdır. Novruz Aslanın ürəyi kimi...

Onun əməyi həmişə yüksək qiymətləndirilib. Ölkə Prezidenti İlham Əliyevin müxtəlif illərdə imzaladığı sərəncamlarla Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, Milli Məclisin deputatı, bəstəkər Novruz Aslan 3-cü və 2-cü dərəcəli dərəcəli "Vətəne xidmətə görə" ordenləri ilə təltif edilb.

2007-ci ildə Parlament Jurnalistləri İctimai Birliyi tərəfindən təsis olunmuş "Seçici hüquqlarını müdafiə edən ən fəal millət vəkili" adına layiq görüldü. Amerika Biografiya İnstitutu tərəfindən tibb sahəsində göstərdiyi xidmətlərə görə 2008-ci ilin adamı elan və 2010-cu ildə nümunəvi nailiyyətlər əldə etdiyinə görə "İlin adamı" medalı ilə təltif olundu.

Novruz Aslanın 60 illik yubileyi ərəfində haqqında ürəyimizin hökmü ilə təbrik yazan müəllif olaraq, sonda bir məqamda da toxunmaq istəyirəm. 9 fevral 2020-ci ildə keçirilən parlament seçkiləri zamanı 86 sayılı İsmayilli seçki dairəsindən bir-birimizin oponenti olmuşuq. Hər ikimiz parlamentdə deputat seçilmək uğrunda mübarizə aparmışdıq. Novruz müəllim seçildi, seçicilər Novruz müəllimi seçdilər. Demokratik şəraitdə keçən seçkilərdə Novruz Aslan xalqın etimadını qazanaraq haqlı qələbə gəldi və digər namizədlər arasında ilk olaraq təbrik etdim.

O seçkilər bizi bir az da doğmaşdırdı. Əslində içimzdə bizdən əslilə olmayan doğmaqlıq lap əzəldən var idi: Hər ikimiz bu Vətəni, bu torpağı, bu insanları candan artıq sevirik, hər ikimiz Ulu Öndər siyasətinin asşıqlarıyıq, hər ikimizin müstəqil Azərbaycanın təbliğatçısıyıq.

... 60 yaşa bir insan ömrünün ÜÇDƏN İKİSİ DƏ AĞLADIR. Bu zaman kəsinin şərəflə yaşayan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, Milli Məclisin deputatı, bəstəkər Novruz Aslanın hələ görəcəyi çox işlər, bəstələyəcəyi çox məhənlər var...

- Qafar, həyatda elə anlar, elə hadisələr var ki, onları qeyd etməmək, unutmaq və onlardan üz qalması mümkündür. Bu monada Vaqif Poeziya Günlərinin yaradıcılığında və Bölmənin həyatında yer, iz barədə nə deyə bilərsiniz?

- Şuşada keçirilən Vaqif Poeziya günləri mədəniyyəti tariximizdə özünə məxsus yerini alan möhtəşəm tədbir olmuşdur. Ulu öndər Heydər Əliyevin göstərişi ilə 1980-1981-ci illərdə Cüdir diziə yaxın ərazidə böyük şair Molla Pənah Vaqifin məzarı üstündə tikilən məqbərənin 1982-ci ilin yanvar ayında açılışı olmuşdur. Həmin ildən başlayaraq hər il avqust ayında Qazaxdan başlanan və Vaqifin məqbərəsi önündə bitən Poeziya günlərinin keçirilməsi bir ənənə şəklinə alıb. 1992-ci ildə erməni -rus işğalçıları tərəfindən Şuşa işğal olunduqdan sonra bu möhtəşəm tədbirə ara verildi.

(əvvəli 6-cı səhifədə)

Biz birlikdə hələ 2021-ci ilin 29-31 avqust tarixlərində keçirilən həmin məhəşəm tədbirdə olduq. Mən üç gün Şuşanın can dörməni olan havasını udduq, Xan qızı Nəvəsin insani etdiyi bulağın su içdim, çörəyindən yədim, Şuşaya dünya şöhrəti gətirən dahilər Üzeyir böyü, Bülbülə, Natəvanla həmsöhbət oldum və əlbəttə ki, dostlarla, həmçinin qıyabı tanıdığım bəzi görkəmli ədəbiyyat adamları ilə canlı tomas qurdum. Vaqifin məqbərəsi önündə keçirilən Poeziya günləri bir daha əvvəlki özəmətim, şöhrətim özüme qayıtdı. Cıdır düzündə olduğum saatlar, yaşadığım anlar isə həyatımın unudulmaz xatirəsinə çevrildi.

Şuşa ilə ikinci görüşüm barədə yazdığım "Şuşalı günlərim" adlı publisistik qey

qurultay iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Böyük etimad göstərərək Qurultayın katibinə seçilən dörd nəfərdən biri olduğum isə mənəm üçün önəmli bir hadisə oldu. Qurultay nümayəndələrinin yekdil səs ilə növbəti dəfə A.Y.B-nin sədri seçilən xalq yazıçısı, korifey sənətkarımız Anar müəllimi canlı olaraq təbrik etmək qismətini yaşadım.

Məlumat üçün deyim ki, mənəm də Qurultayda çıxışım nəzərdə tutulsa da hörmətli Əlçin müəllimin müzakirənin kəşləməsi barədə qəfil təklifi səbəbindən bu baş tutmadı.

Qurultayda bütün baş verənlər gözələrim önündə oldu. Anar müəllimin demokratik yolla yenidən sədr seçilməsinə heç kimi şübhə etməməlidir və edirsə də demək burda hansısa qara niyyətin olması şübhəsizdir. Qurultay zamanı sədrliyə özünü namiz

barədə A.Y.B rəhbərliyinə məlumat verdim. Sonda isə məcbur olub 31 oktyabr 2022-ci il tarixində feyzbok səhifəmdə bütün bunlar barədə vəziyyəti statusla çıxış etdim. Necə deyirlər, nəhaq ayıq tutdu, amma yerimədi.

Normal diaqon, fikir mübadiləsinin tərəfdarı olsam da bu cür haqsız və ədalət-siz fikirləri qəfil olaraq rədd edirəm.

-Yaradıcı adam üçün bu sual bir az normal sayılmasa da, amma maraqlıdır ki, bu il üçün yaradıcılıq programının şəxsi və Bölmə müstəvisində necədir?

-İnsan yaşadan, həyata bağlayan, onu gələcəyə səsəyən arzuları, istəkləri, sizin təbiriyyə desəm səbəbə olar proqramdır. Məşhur bir deyim var, deyir ki, "Kimin ürəyi arzu və ümidlə dolursadı, o, artıq gələcəkdə yaşayır." Doğrudan da, kimsənin

dişməsi səhəsində işləri gücləndirmək və əlbəttə ki, kitab təqdimatları, yubileylər, anim və yaradıcılıq gecoləri keçirmək, təhsil və digər sahələrdə yazarların görüşünü təşkil etmək, xalqımızın həyatında əlamətə bəlgə yazarlarının ölkənin ədəbiyyətli ədəbi orqanlarında çap olunmasını təşkil və təmin etmək və sair, və digər işlərin görülməsini nəzərdə tutmuşuq.

-Və nəhayət, bilmək istədiyim bir məqama toxunaraq soruşuram: - A.Y.B-nin üst qurumu və çevrəsi Lənkəranda necə görünür?

-A.Y.B ölkə yazarlarının cəm olunduğu bir təşkilatdır. Kimlərin nə deməyindən asılı olmayaraq bu təşkilatın mövcüdüdü, bütöcdən maliyyələşməsi dövlətin biz yazarlara olan böyük xidməti və qayğısıdır. Prezident təqadilərinin veriləsi, müay

ni çatdırdım. Sonradan aldığım məlumata görə İsa müəllim tanınmış ədəbiyyatşünas alim-tənqidçi Vaqif Yusifini çağıraraq şikayətini müzakirə etmiş və haqlı olduğumu görmüşdür. İsa müəllimin göstərişi ilə Vaqif müəllim bir neçə günlüklə Lənkərana ezam olundu və araşdırılaraq aparıldı. Bakıya qayıtdandan sonra İnstitut əməkdaşının qeyd etdiyim yazısına bölgəməzlə bağlı əlavələr edildi. Bundan başqa bölgədə ədəbi həyatla bağlı "Azərbaycan" jurnalının 2022-ci ilin 7-8-ci sayında Vaqif Yusifinin "Lənkəranın söz havası" adlı geniş məqaləsi çap olundu. Necə deyirlər, haqiqət öz yerini tapdı.

A.Y.B rəhbərliyi ilə həmişə sıx, işğular əlaqələrimiz olub və var. Problemlərimizin həlli üçün bizə həmişə dəstək olublar. Amma bözən ələ məsələlər olur ki, A.Y.B-nin köməyinə ehtiyac duyuruq.

Yuxarıda qeyd etdiyim kimi qurultayda çıxışım nəzərdə tutulsa da məlum səbəbdən bu alınmadı.

Həmin vaxtı mən qarşılaşdığımız bəzi problemləri və arzu-istəklərimizi barədə fikirlərimi də qurultayda səsləndirməyi nəzərdə tutmuşdum. Məna verilən bu fürsətə yararlanıb bəzi istəklərimizi qeyd edirdim.

Bölmədə jurnal çapı, qəzet və jurnallara əlavə, bölməyə aid sayın açılması, bölgə rayonlarında tədbirlərin keçirilməsi, yazarların mükafatlandırılması və sair üçün maddi dəstək göstərilməsinə ehtiyacımız vardır.

Bundan əlavə A.Y.B-də müxtəlif layihələr üzrə hazırlanan antologiyalarda, məcmuələrdə, kitablarda, həmçinin Qarabağ müharibəsi, Zəfər-Qələbə mövzularında bölgə yazarlarının dərsələrinin nümunələrin çap olunmasını arzulayırdıq. Doğrudur, A.Y.B-nin özü bu gün ciddi mədəniyyət üçün çətinliklərdə olsa da ümid edirik ki, A.Y.B rəhbərliyi həmişə olduğu kimi bizə yəni də kömək əlini uzadacaq.

Son illərdə, xüsusən A.Y.B rəhbərliyində olan kadr dəyişikliklərindən sonra orda çox ciddi və məhsuldar işlərin görüldüyünü, A.Y.B-nin Natəvan klubunda demək olar ki, iş həftəsinin bütün günlərində, həmçinin paytaxtın digər tanınmış məkanlarında rəngarəng tədbirlərin keçirilməsi, yazarlara, xüsusən bölgələrdə yaşayan yazarlara diqqət və qayğımın artırılması barədə bölgədə gördüyümüz işlər, xüsusən, bir neçə gün əvvəl Anar müəllimin sədrliyi ilə keçirilən geniş tərkibli yığıncaqda A.Y.B-nin rəhbərliyində, mərkəzi mətbuat orqanlarında, ümumən A.Y.B-nin fəaliyyətində əsaslı dəyişikliklərin təşkili və qeyd olunması barədə mənəm önəmliyi bölgə yazarları da bölüşür.

Bizim- söz adamlarımızın məbədi A.Y.B-dir. Fikrimcə, hər bir yazar bu məbədini qorunub saxlanmasına, qorunmasına və yüksəlişinə öz töhfəsinə verməlidir. Bu həm də bizlərin müqəddəs vəzifəsidir.

...Qararla etdiyim və müsahibəni elə onun səhəbt zamanı yaratdığı çox önəmli oqaqla bitirirəm. Düşünürəm ki, müsahibəm müsahibəni mükəmməl ciladladım.

Səhəbtöşəsi:
ƏBULFƏT MƏDƏTÖĞLÜ

TƏBRİK



Hər bir insanın həyatında unudulmayan bir gün var. Həmin unudulmayan gün də doğum gündür. Elə həyatın özü də, onun özəllik və gəzəllikləri də həmin o gündən başlayır. Bu mənada doğum gününü qeyd edən Səriyyə xanım həmin özəllik və gəzəllikləri də həmin o gündən başlayır. Bu mənada doğum gününü qeyd edən Səriyyə xanım həmin özəllik və gəzəlliyi həyatında, işində, çevrəsində hər gün yaşayır və hiss edir. Deməli, həzri ki mi gözəl olan həyatı da məhz doğum gününün ona bəxş etdiyi sevinclərlə yaddaşına köçür. Səriyyə xanımın dünyaya gəlişinə sevinən doğum günündə özəl təbrikləri ilə səbəkləri daha da şərəfləndiririk.

Biz də bu sevincə qoşularaq özimiz Səriyyə xanımı ürək-dən təbrik etməklə, yaxşı ki, dünyamıza gəldin, yaxşı ki, bizi sevindirdin deyirik. Sevincimizə sevinc qatan doğum gününüz mübarək olsun!

Atası Azər, anası İradə, bacıları Safura, Aygün, Mənsurə, qardaşları Məhəmməd, Rəmin, ən dəyərlisi Zeynəb də bu təbriklərə qoşulur.

Emin Pirinin müharibə gündəliyi 6 dildə

Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində "Şuşa-270" müsabiqə keçirilib. Müsabiqədə 6 dil üzrə təhsil alan tələbələr iştirak edib. Şuşanın azad olunmasında iştirak edən şair Emin Pirinin müharibə gündəliyindən hekayə tərcümə edilib. Tələbələr Eminin gündəliyini ingiliss, alman, Koreya, fransız, italyan və ispan dillərinə tərcümə ediblər. Xəlilova Fəridə (İtalyan), Camalov Nicat (İspan), Abdullayeva Nərgiz (İngiliss), Əliyeva Səbinə (Fransız), Tahirli Nəzrin (Koreya), Əliyeva Cəmilə (Alman) müsabiqənin qalibləri olub.

Xalq artistinin ailəsində xoş gün yaşanıb

Xalq artisti Teyyub Aslanovun ailəsində xoş gün yaşanıb. Adalət.az xəbər verir ki, sənətin qızının toy məclisi baş tutub. Bu barədə Əməkdar artist Gülistan Əliyeva paylaşım edib. O, məclisdən fotonu izləyənlərə bölüşüb və "Dəyərli sənətkar-Teyyub Aslanovun qızının toydayı", - deyə, qeyd edib.

Nazilə Səferli: "Bilmirəm, oğlum sənin qızına necə ər olacaq"

Nazilə Səferli açıqlaması ilə gündəm olub. Adalət.az xəbər verir ki, şairə qəlini haqqında "Zauria Günaydın" verilişində danışdı: "O, sənin qarşında ağıllı və müdrik davranasa, bilirsən ki, səhəbt gətirəcək. Elçi gəndə qız evinə dedim ki, mən bura oğlumu tərifləməyə gəlməmişəm. Oğlum anası üçün yaxşı oğlandı. Amma bilirsən ki, sənin qızına necə ər olacaq. Çünki onun heç ər statusun görməmişəm. Yalandan söz verə bilmərəm ki, oğlum sənin qızını başında gəzdirəcək, sənin qızın da dünyanın qayğısından azad olacaq. Mən bunu bilmirəm. Şükür Allaha ki, Nurlan üzümü ağ etdi, elə gəlmiz də".

Ülviyyə yənə söz atdı

Zaman-zaman həyat yoldaşı Murad İsmayillə həm kəsüb, həm barışan Ülviyyə Xəlilbəylinin növbəti statusu diqqət çəkib. Adalət.az xəbər verir ki, sənətçi bununla bağlı instaqramda paylaşım edib. "Psixoloji şiddət şiddətlərinin bəteridir" yazan aktrisanın yənə həyat yoldaşına söz atdığı düşündülür.

Mahsun Kırmızıgül üsyan etdi

Məşhur müğənni Mahsun Kırmızıgül sosial şəbəkə hesabında ki paylaşımları ilə diqqət çəkib. Adalət.az xəbər verir ki, o, zəlzələnin yaratdığı fəsadları aradan qaldırmağa çağırış edib. Həmçinin, Kırmızıgül son 2 gündə gündəm olan siyasət hadisələrinə gərə üsyan edib: "Oyuncan cənab, Qəssab cənab, Zəlzələ bölgəsindəyik. Yaxınlarını və hər şeyi itirmiş qəribə və ağılı insanları faydaladı insanı kövrəldir. Dağıntıları altında məzarlarını gözləyən ölümlər varken siyasət gündəmi buraxın. Milet ac, susuz və acizdir", - deyə yazıb.

Afaq Gəncəlinin qadınla bağlı fikirləri...

Aparıcı Afaq Gəncəli paylaşımına yazdığı fikirlərlə diqqət çəkib. Adalət.az xəbər verir ki, sənətçi qadınlarla bağlı düşüncələrini bölüşüb. "Qadın nə düşündüyünü bilmək istəyirsinizsə, ona qulaq asmayın, sadəcə baxın", - deyə, Afaq paylaşdığı fotolarına yazıb.

Əntiqə

Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin üzv və fəalları Əməkdar İncəsənət Xadimi, A.Y.B Qazax Bölməsinin sədri **Barat Vüsala** qardaşı **AKİF ALI OĞLUNUN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Əbülfət Mədətoğlu Ruh doğması, şair **Barat Vüsala** qardaşı **AKİF ALI OĞLUNUN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Dünyanın ən turistik 10 ictimai nəqliyyat xətti

Yalnız bir tərəfli bilet puluna və yaxşı bir şəhər bələdiyyəsi varsa, bir şəhər haqqında maksimum məlumat əldə edə biləcəyiniz ictimai nəqliyyat xətləri var. Bəzi avtobuslar, bəziləri tramvaylar... Bu xətlərin ən məşhurlarında səyahətçilərdən, jurnalistlərdən, xaricdə yaşayanlardan öyrənilən məlumatları sizə təqdim edirik.

Köhnə Qərbdən Şərqə: BERLIN / Avtobus 100

Zoologischer Garten - Alexanderplatz xətti ilə hərəkət edən 100 nömrəli İkimerdəbəli avtobus köhnə Qərbi Berlinə yola düşür, şəhərin simvollarının yanından keçir və səyahəti köhnə Şərqi ən mühüm meydanında bitirir. Marşrutda Siegestuzə və Brandenburq qapısı üçün avtobusdan ənəməyə deyəsən, ancaq Tiergarten, Reichstag, Bellevue Sarayı, Muzey adası, Berlin Katedrali üçün dayanmalınsınız. 2 saatlıq bilet: 2,80 avro. Xəttədəki muzeyləri bir-bir ziyarət etmək, Tiergarten-də otları üstünə səpmək və Reyxstaqın zirvəsindən şəhəri seyr etmək istəyirsinizsə, 9 avroya 4 bilet alın.

6 sterlinqə paytaxt turu: LONDON / Rayon Xətti

Rayon xətti Londonun ən turistik xəttidir. Metro xəritələrində yaşıl rənglə göstərilən xətt üzrə 160 dayanacaq var. Bu xəttin ən xoş tərəfi onun əhəmiyyətli bir hissəsinin yerin üstündən keçməsidir. Stamford Bridge, Təbət Tarixi Muzeyi, Harrods mağazası, Hyde Park və Bukingem Sarayı ətrafındakı parklar, Big Ben, Parlament Evi, London Qülləsi və bir vaxtlar Qərində Çek tərəfindən dəhşətə gələn küçələrə ev sahibliyi edən Whitechapel bunlardan bəzilə.

Köhnə Fransaya səyahət: PARIS / Xətt 29

Şəhər gözəl və təsiredicidir, lakin dəfələrlə gedəndə binaların arasından çıxıb nəfəs almaq istəyirsən. Bunu etmək üçün ən yaxşı yol 29-cu xəttidir.

Köhnə Parisə səyahət mənasını verən bir marşrut 30 dəqiqə çəkir. Saint-Lazare'dən başlayan və Bastiliya Meydanına qədər davam edən səyahət, Parisin 18-ci və 19-cu əsrlərə aid memarlıq və tarixi fakturasını keşf edə biləcəyiniz Marais bölgəsindən keçir. Biletin qiyməti 2 avrodur.



Şəhər 2 saatlıq tanqo: ARGENTİNA / 152 nömrəli avtobus

Buenos-Ayres ziyarət etmək və yəsamış üçün məhdud vaxtınız varsa və mümkün qədər çox yer görmək istəyirsinizsə, ən yaxşı seçim 152-ci xəttidir. 2 saatlıq avtobus səyahəti Loma de Rocadan başlayır və La Bokada bitir. Səyahət zamanı şəhərin Olivos, Belgrano, Palermo, San Telmo, Recoleta, Retiro kimi tarixi və turistik bölgələrini və Mayo Meydanı kimi əhəmiyyətli yerləri görə bilərsiniz. Şəhər avtobuslarının qiymətləri məsafədən asılı olaraq 0,35-0,60 dollar arasında dəyişir.

Kataloniyanın mərkəzində: BARCELONA / Avtobus D50

Siz Hospital de Sant Pau qarşısından Barselonanın D50 nömrəli avtobusuna mine bilərsiniz. Avtobus sizi Antoni Qaudinin məşhur əsəri olan Sagrada Familia kilsəsinin yanından keçərək məşhur yerlərlə dolu Paseo Sant Joan, oradan İsa Arc de Triomf-a aparacaq. Barselonanın ürəyi olan Plaça de Catalunya'ya doğru davam edəcək səyahətdə Universitat Meydanını və ən qədim qapalı bazar yerlərindən biri olan Mercat de Sant Antonini görmək şansınız olacaq. Bir tərəfi biletin qiyməti 2,20 avrodur.

Ən populyar fəaliyyət: LISBON / tramvay 28

Lissabonun 28 nömrəli tramvayı şəhərin ən məşhur görməli yerləridir. İlk dayanacaq, Campo Ourique və ya Martim Moniz bütün şəhəri tramvayda görmək üçün ən yaxşı seçimdir. S. Vicente dayanacağı sizi yaxınlıqdakı bit bazarına, Portas do Sol dayanacağı məşhur Alfama ərazisinə, Largo Da Madalena isə şəhərin mərkəzinə aparacaq. Marşrutdakı Rua Vitor Cordon dayanacağı şəhərin yeni nisli restoranlarına yaxındır. Chiadoda növbəti dayanacaq sizə Beyoğlunu xatırladacaq. Santa Catarina dayanacağının atəyindən yerləşən, müşahidə göyərtisi olan park gəncəlinin gün batımı üçün görüşmə yeri. Tək gəzinti 3 avro, gündəlik istifadə 6,4 avrodur.

Ən zərif şəhər səyahəti: VİYANA / Ring Tramvay

Şəhərin ən qəşəng, zərif ictimai nəqliyyat vasitəsi tramvaydır! Tez-tez fasilələrlə və fasiləsiz həyata keçirilən bələdiyyə şəhərin mərkəzində demək olar ki, hər nöqtəyə çatmaq mümkündür. Sani "Ring Tramvay" Schwedenplatzdan hər yarım saatda hər gün 10:00-17:30 arasında yola düşür. 25 dəqiqəlik yolda tramvay parlament, dövlət operası, birja və Burqert kimi binaların qarşısından keçir. Ödəniş: 4 dollar.

Ən populyar fəaliyyət: LISBON / tramvay 28

Lissabonun 28 nömrəli tramvayı şəhərin ən məşhur görməli yerləridir. İlk dayanacaq, Campo Ourique və ya Martim Moniz bütün şəhəri tramvayda görmək üçün ən yaxşı seçimdir. S. Vicente dayanacağı sizi yaxınlıqdakı bit bazarına, Portas do Sol dayanacağı məşhur Alfama ərazisinə, Largo Da Madalena isə şəhərin mərkəzinə aparacaq. Marşrutdakı Rua Vitor Cordon dayanacağı şəhərin yeni nisli restoranlarına yaxındır. Chiadoda növbəti dayanacaq sizə Beyoğlunu xatırladacaq. Santa Catarina dayanacağının atəyindən yerləşən, müşahidə göyərtisi olan park gəncəlinin gün batımı üçün görüşmə yeri. Tək gəzinti 3 avro, gündəlik istifadə 6,4 avrodur.

Göydələnlər arasında: NEW YORK / M1 Line

Manhetteni ziyarət etmək üçün ən ideal avtobus xətti M1-dir (Manhetten

KAPITAL Bankın 1 sayılı Nesimi rayon filialı.

kod: 200112 h/h VÖEN 9900003611
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
S.W.I.F.T. Bik: AIIBAZ 2x hesab N: AZ42AIB38070019441100451111 VÖEN: 1300456161
İndeks:0107 Qeydiyyat nömrəsi 100

Ünvan: Bakı AZ.1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 6-cı mərtəbə.
Telefon: 538-05-50, 538-51-31, 434-55-98
Faks: 539-80-26
adaletqezeti@rambler.ru
adaletqezeti@mail.ru, adaletqezeti@box.az

Təsisçi və baş məsləhətçi:
Aqil ABBAS

Baş redaktor:
İradə TUNCAV

Qəzet "Ədalət" qəzetinin bilgisayar mərkəzində yığılıb səhifələnməmiş və "Son dəqiqə" MMC Neşriyyatında ofset üsulu ilə çap edilmişdir.

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.